



Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin möhkəmlənməsi Cənubi Qafqaz üçün çox vacib şərtidir

◆ Azərbaycan Prezidenti İlham Əliyevin
Gürcüstana işgüzar səfəri



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-də Gürcüstana işgüzar səfərə gedib. Azərbaycan Prezidentini Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.

Daha sonra Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Tbilisidə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar.

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər.

Baş nazir İrakli Qaribaşvilinin adından Prezident İlham Əliyevin şəərəfinə nahar verilib.

Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb.

→ 2-3

**İlham Əliyev Azərbaycanın global
mövqələrini daha da gücləndirir**

Ermənistan işə regionda
növbəti strateji iqtisadi
layihədən də kənarında saxlanıldı

→ 7

**Siyəzən rayonunun Siyəzən-Dağ
Quşçu-Ərziküş avtomobil yolunun
tikintisi ilə bağlı tədbirlər haqqında**

Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Bir min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nin 1.31.9-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,8 milyon (səkkiz milyon səkkiz yüz min) manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 oktyabr 2023-cü il

**Təhlükəsizliyin
qarantı
Azərbaycandır**

İlham Əliyevin tələbləri
sülh və əməkdaşlığın
yeganə formuludur

→ 9

**Yeni əməkdaşlıq
mühiti
formalaşır**

İran-Zəngilan körpüsünün
böyük siyasi və iqtisadi
əhəmiyyəti var

→ 7

MÖHTƏŞƏM 20 İL

**Prezident İlham Əliyevin
20 illik fəaliyyəti
Azərbaycan
tarixinin ən qüdrətli,
müstəqilliyinin ən güclü,
dövlətçiliyinin ən möhtəşəm
quruculuq mərhələsidir**



Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanın yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiyaya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümünü tamam olan cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu.

Nəyi necə və nə vaxt etməyi hamıdan yaxşı və dəqiq bilən cənab Prezident İlham Əliyevin yüksək peşəkarlıqla və qətiyyətlə həyata keçirdiyi strateji plana uyğun olaraq, Qarabağdakı proseslər saat hesabı ilə xeyrimizə dəyişir. Bütün Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır. Məhv edilən separatçı rejimin tör-töküntüləri türk-silah olunur, "boz zona"nın minasızlaşdırılması və silahsızlandırılması prosesi uğurla həyata keçirilir, onların cinayət məsuliyyətinə cəlb edilən avontürüst başçıları Bakı həbsxanalarında istintaqa ifadə verirlər.

Cənab Prezident İlham Əliyev uzun onilliklərin əsas problemini - 86,6 min kv. km-lik

torpaqlarımızda ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və konstitusiyaya quruluşunun təminatını bir həmlə ilə həll etdi. Zəfərinin Azərbaycanı iki esdir təhdid edən, xalqımıza qanlı soyqırımlar, dövlətimizə ərazi itkiləri yaşadan işğalçılıq siyasətini, "dənizdən-dənizə" xülyalarını puç etdi, eyni zamanda Azərbaycanın təhlükəsizlik sisteminin, nəhayət ki, tam formalaşmasını, davamlı təhdidlərin zərərsizləşdirilməsinə nail oldu. Beləliklə, həm də Ulu Öndərin müqəddəs arzuları, vəsiyyətləri Müzəffər Komandanımızın rəhbərliyi ilə məhz "Heydər Əliyev İli"ndə gerçəyə çevrildi.

Dünyanın ən güclü lobbilərindən sayılan, onlarla dövlətin parlamentinə, hökumətinə, rəsmi funksionerlərinə birbaşa təsir gücü olan, qlobal terrorçu şəbəkələrinin Qarabağ münəşşəsinə cəlb edən dünya erməniliyini Azərbaycan Prezidenti "dəmir yumruğu" ilə türk-silah etmişdir.

Bir sözlə, cənab İlham Əliyev adı, imzası, iştirakı harada varsa, orada təhlükə, risk yoxdur - dünyanın qəbul etdiyi və hesablaşdığı həqiqət budur! Onun adı qlobal inkişafın, imzası etibarlı tərəfdaşlığın, iştirakı isə uğurlu nəticənin təminatı və rəmzidir!

→ 5



**Zəfər
yollarının
qüdrətli
qurucusu**

Ötən 20 ilə nəzər salsaq, onu da görərik ki, elə ay, bəzən isə elə həftə olmayıb ki, Prezident İlham Əliyev hansısa yolun tikintisi, bərpası və yenidən qurulması barədə sərəncam verməsin. Dövlət başçısı kənddən paytaxtadək hər bir məkanda yol infrastrukturunun ən müasir səviyyədə inşasını vacib sayır və bunu həyata keçirir. Bütün bunların nəticəsidir ki, Azərbaycanda avtomobil yolu infrastrukturunu 20 ildə həm yenilənmiş, həm də böyümüşdür.

Statistik göstəricilərə nəzər salsaq, 20 ildə bu sahədə görülən işlərin nə qədər

geniş və əhatəli olduğunu görə bilərik. 2003-cü ildən indiyə kimi respublikamızda 6.2 milyon nəfər əhali yaşayan, 2210 yaşayış məntəqəsini birləşdirən kəndlər arasında 5.1 min km uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub və təmir olunmuşdur.

Bakı şəhərində bu dövrdə 83 yol ötürücü, 99 yeraltı və yerüstü piyada keçidi inşa olunmuş, 2 min km-dən çox yol çəkilib, yenidən qurulmuş və təmir edilmişdir.

→ 6

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri

Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin

Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq
Hava Limanında qarşılanma




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribashvilinin dəvəti ilə oktyabrın 8-də Gürcüstana işgüzar səfərə gedib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şəərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın
Baş naziri İrakli Qaribashvili ilə təkbətək görüşü olub



Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribashvili ilə təkbətək görüşü olub.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribashvili Tbilisidə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribashvili oktyabrın 8-də Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "The Architect of Prosperity" - "Firavanlığın memarı" adlı fotosərgi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Gürcüstanın Baş nazirinə sərgi ilə bağlı məlumat verildi. Qeyd olundu ki, Azərbaycanı müasir və iqtisadi cəhətdən çiçəklənən ölkəyə çə-

virən Ümummilli Liderə ehtiramın ifadəsi olan bu sərgi Ulu Öndərin bütün həyatını dövlətçiliyimizə və xalqımıza həsr etməsindən və ölkənin gələcək inkişafının əsasını necə müdrikliklə qoymasından bəhs edir. Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer alıb. Ekspozisiyanın Azərbaycan-Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində Ulu Öndər Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze, həmçinin Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribashvili ilə görüşlərindən də fotosəkillər nümayiş olunur.



Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri

möhkəmlənməsi Cənubi Qafqaz üçün çox vacib şərtidir

Oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC xəbər verir ki, əvvəlcə Gürcüstanın Baş naziri bəyanatla çıxış etdi.

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər



Baş nazir İrakli Qaribaşvilinin bəyanatı

- Bizim çox hörmətli qonağımız, öziz dostumuz cənab İlham Əliyevi salamlayıram.

Cənab Prezident, Sizi Gürcüstanda görməyə şadam. Sizi və nümayəndə heyətinizi salamlayıram. Gürcüstana səfərə gəldiyinizə görə təşəkkür edirəm. Onu da demək istəyirəm ki, biz önəmli zəhmətli işlərdə birgə çalışırıq. Bizim üçün əsas məqsəd ədalətli və müstəqil Gürcüstanın formalaşdırılmasıdır. Bizim üçün əsas məqsəd ədalətli və müstəqil Gürcüstanın formalaşdırılmasıdır. Bizim üçün əsas məqsəd ədalətli və müstəqil Gürcüstanın formalaşdırılmasıdır.

Biz cənab Prezidentlə çox məhsuldar görüş keçirdik, müzakirələr apardıq. Cənab Əliyev ilə biz hazırkı strateji tərəfdaşlığımızı və əməkdaşlığımızı müzakirə etdik. Azərbaycan Gürcüstanın strateji tərəfdaşdır, dost ölkədir. Bizim ölkələrimiz arasında əslirəhbərlik və dostluq münasibətləri olub. Xalqlarımız arasında önəmli dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verir. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var.

Biz həmçinin iqtisadi əlaqələri və ticarət müzakirə etdik. Enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığı nəzərdən keçirdik. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir və hər il ilk beşlikdə yer alır. Bu il bizim ticarətimizin həcmi 15 faiz artmışdır. Ötən il də rekord göstəricilərə nail olmuşuq. Yəni biz hər bir sahədə uğurlu əməkdaşlıq edirik. Dəmir yolları sahəsində də əməkdaşlıq uğurla davam edir.

Biz Orta dəniz layihəsinin inkişaf perspektivlərini nəzərdən keçirdik. Bildiyiniz kimi, biz işlərimizi Azərbaycanla və Qazaxıstanla əlaqələndiririk ki, bu layihə önəmli şəkildə icra edilsin. Buraya dəmir yollarının müasirləşdirilməsi, limanların inşası və genişləndirilməsi, avtomobil yollarının inkişafı və müasirləşdirilməsi daxildir. Bilirəm ki, Azərbaycan da bu istiqamətdə genişmiqyaslı işlərə başlayıb. Biz Gürcüstanda dəmir yollarının müasirləşdirilməsinə başlamışıq. Bu iş 2024-cü ilin sonunadək başa çatdırılacaq və onun yuxarıdakı qabiliyyəti iki dəfə artırılacaq.

Biz həmçinin tezliklə Anakliyada yeni limanın inşasına başlayacağıq. Onun sonuncu mərhələsi hazır olandan sonra limanın yükəmə qabiliyyəti 100 milyon ton olacaq. Bununla yanaşı, Şorq-Qorb magistral yolunun tikintisi də tezliklə yekunlaşacaq. Əlbəttə ki, biz bütün bu layihələr

üzrə Azərbaycanla əməkdaşlıq edirik. Daha bir tarixi layihənin icrası da bir neçə aya başa çatacaq. Mən Bakı-Tbilisi-Qars layihəsini nəzərdə tuturam, orada işlər uğurla davam edir və bir neçə aydan sonra bitəcək.

Beləliklə, bizim aydın perspektivlərimiz və uzaqgörən baxışımız var. Biz Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlıq və dostluq arzusu edirik və mən bizim birgə baxışımıza inanıram.

Əlbəttə ki, biz təhlükəsizlik məsələlərini - həm regionda, həm də global müstəvidə cəريان edən hadisələri müzakirə etdik. Hazırda vəziyyət kifayət qədər gərgindir.

Mən bir daha cənab Prezidentə onu da bildirdim ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz Azərbaycanla təşəkkürümüzü bildiririk ki, Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Onu da qeyd etdik ki, bizim böyük ümidlərimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq. Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Ümidvarıq ki, bu bölgədə sülh davamlı olacaqdır və ölkələrimizin firavanlığına xidmət edəcəkdir, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün.

Biz burada - Gürcüstanda hər zaman qorəz-siz mövqeyə malik olmuşuq, biz bu gün də hazırlıq ki, bu məsələyə töhfə verək. Biz istəyirik ki, bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir.

Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, cənab Prezidentin atası mərhum Prezident Heydər Əliyevin bizim dostluğumuzun inkişafında müstəsna xidmətləri və töhfəsi olub, onun təməlini o qoyubdur. Biz burada Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi ilə də tanış olduq. Mən fürsətdən istifadə edərək cənab Prezident İlham Əliyevi və Azərbaycan xalqını bu münasibətlə də təbrik edirəm.

Öziz dost, bir daha Sizi burada salamlayıram. Sizin ölkənizə sülh, inkişaf və uğurlar diləyirəm. Təşəkkür edirəm.

◆ ◆ ◆
Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

- Hörmətli cənab Baş nazir.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Baş nazir, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.

Tbilisi şəhərinin bu gözəl, füsunkar təbiəti malik guşəsində olmaq mənim üçün çox xoşdur və burada yaradılmış şərait də göz oxşayır. Cənab Baş nazirle söhbət əsnasında mən qeyd etdim ki, Gürcüstanın bütün ərazisi təbiiyyət baxımından çox gözəldir. Ən böyük gözəllik və ən böyük sərvət isə gürcü xalqıdır.

Biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk, öz səylərimizi əsirgəmirik. Cənab Baş nazir qeyd etdiyi kimi, bizim önəmli görüşlərimiz bu məqsədə xidmət edir ki, ölkələrimiz bir-birinə daha yaxın olsun, xalqlarımız bir-biri ilə daha da sıx dostluq etsin. Əslirəhbərlik bizim xalqlarımız məhrəban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtidir.

Fürsətdən istifadə edərək, hörmətli cənab Baş nazir, Ulu Öndər Heydər Əliyevin xatirəsinə Gürcüstan hökuməti və xalqı tərəfindən göstərilən hörmətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Qeyd olunduğu kimi, bu il ilboyu Azərbaycanla, bir çox ölkələrdə, o cümlədən Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd edilir. Bu gün burada nümayiş etdirilən sərgidə bir şəkildə diqqətimizi daha çox cəlb etdi, Heydər Əliyev və Eduard Şevardnadzenin şəkildir. Onların dostluğunun çox böyük tarixçisi var. Sovet dövründə onlar bir-birilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstan və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Xalq-

larımız üçün ən ağır dövrdə, - o acı və ağırlı günləri biz xatırlayırıq, - möhöz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Möhöz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.

Biz - onların davamçıları, bu gün onların yolu ilə gedirik. Təbii ki, bu gün Gürcüstan və Azərbaycan qat-qat daha inkişaf etmiş ölkələrdir. Ancaq çağırışlar, demək olar ki, eynidir, problemlər eynidir. Cənubi Qafqazda sülh hələ ki tam bərqərar olunmayıb və bu gün cənab Baş nazirle söhbət əsnasında, o cümlədən bu məsələyə də toxunduq. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Baş nazir qeyd etdiyi kimi, biz hər zaman bir-birimizin ərazi bütövlüyümüzü, suverenliyimizi dəstəkləyirik və dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizi dəstəkləyirik. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbul ediləməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.

Biz bu gün eyni zamanda Ermənistan-Azərbaycan normalaşma prosesinə də toxunduq. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə biz Ermənistanla Azərbaycan arasında imzalanaacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formata başlaya bilərlər və bir çox sahələrdə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sarmayə qoyuluşu, bütün bunlar, mümkündür. Sadəcə olaraq, biz bundan məhrum idik, ona görə ki, Azərbaycan ərazilərinin bir hissəsi uzun illər işğal altında idi və təbii ki, bu vəziyyət imkan vermirdi ki, normalaşmaya doğru ad-

ımlar atılsın. İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şans əldən vermək böyük səhv olar.

Bildiyiniz kimi, bu gün bir neçə ölkə və eyni zamanda bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normalaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qarşılıqlı deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilər. Mən cənab Baş nazirə minnətdəyəm ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər.

O ki qaldı bizim digər sahələrdəki əməkdaşlığa, cənab Baş nazir artıq qeyd etdi, həm enerji, həm nəqliyyat sahəsində çox böyük planlarımız var, əlbəttə ki, böyük uğurlarımız var. Həyata keçirilmiş layihələr haqqında danışmaq, hesab edirəm ki, əbəsdir, bunu hər kəs bilir. Sadəcə olaraq, onu demək istəyirəm ki, bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir.

Həmçinin gələcək planlarımız üzrə birmənalı əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Biz böyük münəviyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilərik. Bu gün biz Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var, o limanın genişləndirilməsi, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da, əlbəttə, Orta dənizin güclənməsinə xidmət göstərəcək.

Energetika sahəsində önəmli sahələrdən başqa bu gün bizi birləşdirən "Yaşıl enerji dəhlizi" layihəsidir. Burada da biz - yenə də Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Əminəm ki, ondan sonra biz konkret işlərə start verə bilərik. Böyük sarmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, "Yaşıl enerji dəhlizi", enerji kabeli inşa edilərkən həm bizim, həm də ki, tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.

Bir sözlə, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük mənəviyyət, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənəviyyət Avrasiya üçün və biz buna hazırıq. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.

Sözümün sonunda bir məsələni də qeyd etmək istəyirəm. Mən Gürcüstana tez-tez gəlirəm və hər dəfə gələndə Gürcüstanın yeni bir guşəsi ilə tanış oluram. Hər dəfə həm Gürcüstanın gözəl təbiətini bir daha heyran oluram, eyni zamanda Gürcüstanda gedən tərəqqi prosesinə də çox böyük maraqla baxıram və sevinirəm. Cənab Baş nazirin rəhbərliyi ilə Gürcüstan inamla inkişaf edir, Gürcüstanda ictimai-siyasi sabitlik tam bərqərar olunub. Bu sabitliyin mənbəyi Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyidir. Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlməsi baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, imkan verir ki, həm iqtisadiyyat artсын, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın. Biz Gürcüstanın dostu kimi buna ürəkdən sevinirik.

Əldə edilmiş nailiyyətlər münasibətilə Sizi, cənab Baş nazir, bizim bütün gürcü qardaşlarımızı təbrik edirik. Qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirərək, cənab Baş nazir, Sizi Azərbaycana dəvət edirəm. Təşəkkür edirəm.

Baş nazir İrakli Qaribaşvilinin adından Prezident İlham Əliyevin şərəfinə nahar verilib

Oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri oktyabrın 8-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərində Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzəldilmişdi. Azərbaycan Prezidenti Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə saldı.

Milli Məclisin Sədri Sahibə Qafarova Rumıniyaya səfərə gedib

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 9-da Rumıniyanın paytaxtı Buxarest şəhərinə rəsmi səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri - parlamentin komitə sədri Musa Quliyev, deputat Aqiyə Naxçıvanlı və digər rəsmi şəxslər daxildir.

Buxarestin "Henri Koanda" Beynəlxalq Hava limanında nümayəndə heyətini Rumıniya Parlamenti Deputatlar Palatasının Sədr müavini Vasile-Daniel Şuşu, Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov və digər rəsmi şəxslər qarşılayıblar.

"Azərbaycan"



Milli Məclis Sədrinin müavini Adil Əliyev vətəndaşların qəbulunu keçirib

Oktyabrın 9-da Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qabaqcıdan müəyyən edilmiş qəbul qrafikinə uyğun olaraq Milli Məclisdə şəhid ailələrinin, qazilərin və müxtəlif məsələlərə əlaqədar müraciət etmiş vətəndaşların qəbulunu keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, qəbul zamanı vitse-spiker Adil Əliyev vətəndaşların dinləyərək onları tərəfindən qaldırılmış müxtəlif sosial, humanitar, təhsil və digər məsələlərin bir qismini yerində həll edib. Araşdırılması vaxt tələb edən müraciətlər qeydə alınaraq icraata verilib. Habelə vətəndaşların qəbulu zamanı qaldır

dıqları müxtəlif müraciətlərin vaxtında həll edilməsini təmin etmək məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına məktublara göndərilib.

Vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması ilə bağlı dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Milli Məclisin Sədr müavini ünvanına daxil olmuş müraciətlərin hər biri geniş şək

də təhlil edilir və həlli məqsədilə qanunvericilik çərçivəsində bütün mümkün addımlar atılır.

Müraciətlərin həlli vəziyyəti yerində yoxlanılır və bu sahədə görülən işlərin daha da təkmilləşdirilməsi məqsədilə Milli Məclis Sədrinin müavini Adil Əliyev tərəfindən müvafiq təhlillər görülür.

"Azərbaycan"

Gürcüstan parlamentinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib



Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin Baş katibi Ketevan Kvinikadzenin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 9-da Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.



Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadiyyət quruculuğu işləri barədə məlumat verilib. Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və digər rəsmi şəxslər müşayiət ediblər.

"Azərbaycan"

Milli Məclisin nümayəndə heyəti Kopenhagendə ikitərəfli görüşlər keçirib

Xəbər verdiyi kimi, Milli Məclisin deputatları - NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, nümayəndə heyətinin üzvləri, parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Mələhət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev NATO PA-nın 69-cu illik sessiyasında iştirak etmək məqsədilə oktyabrın 6-dan Danimarka Krallığının Kopenhagen şəhərində səfərdədirlər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbə



sində verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarovanın tapşırığına əsasən, nümayəndə heyəti sessiya çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Danimarka, İspaniya,

Portuqaliya, Serbiya və Norveç nümayəndə heyətləri ilə ikitərəfli görüşlər zamanı parlamentlərarası əlaqələrin perspektivləri müzakirə edilib. Xüsusi olaraq Cənubi Qafqazda çərayan edən hadisələr, hazırkı durum barədə

onlar məlumatlandırılıblar. Həmin ölkələrin nümayəndə heyətlərinin işğaldan azad edilmiş ərazilərimizdəki son vəziyyət, Azərbaycanı tərk edən erməni sakinlərinin əqibətini necə olacağı barədə suallarına cavab olaraq bildi

rilib ki, erməni vətəndaşlar öz seçilmələrinə uyğun, könüllü şəkildə Qarabağı tərk ediblər. Eyni zamanda Azərbaycan tərəfindən erməni sakinlər üçün hökumət tərəfindən reintegrasiya proqramının hazırlandığı və təqdim olunduğu, ərazini tərk etməmiş insanların geri qayıdışı üçün tam şəraitin yaradıldığı onların diqqətinə çatdırılıb.

Sessiya çərçivəsində nümayəndə heyətimizin Türkiyə nümayəndə heyəti ilə də görüşü olub. Görüşdə qarşılıqlı maraqa doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər oktyabrın 10-da başa çatacaq.

"Azərbaycan"

Gürcüstan parlamentinin nümayəndə heyəti ölkəmizdə səfərdədir



Ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin nümayəndə heyəti oktyabrın 9-da Milli Məclisin inzibati binasına gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, qonaqlar burada deputatlar və parlament əməkdaşları üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

Sonra Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Baş katibi xanım Ketevan Kvinikadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edən Aparat rəhbəri onun dövlətini qəbul edərək ölkəmizə səfərə gəldiklərinə görə qonaqlara minnətdarlığını bildirib. O, bu səfərin Prezident İlham Əliyevin Gürcüstan səfəri ilə eyni vaxta təsadüf etdiyini bildirərək, Azərbaycan və Gürcüstan xalqları arasında köklü əlaqələrin qurulmuş dostluqdan danışdı.

Fərid Hacıyev Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi, sentyabr ayında ölkəmizin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirləri ilə öz suverenliyini tam bərpa etməsi barədə fikirlərini bölüşüb.

Aparat rəhbəri qeyd edib ki, Azərbaycan digər sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsində də maraqlıdır. O, Milli Məclisin və onun Aparatının strukturu, qanunvericilik prosesi, partiya və qrupların fəaliyyətini, parlament diplomatiyasının gücləndirilməsi sahəsində görülən işlər barədə danışdı. Bildirib ki, Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu ən fəal qruplardan biridir. Fərid Hacıyev xatırladı ki, cari il sentyabrın 23-də Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq üzrə memorandum imzalanıb. Milli Məclis digər parlament komitələri arasında da analoji əməkdaşlığın qurulmasında maraqlıdır.

Söhbət zamanı Milli Məclis Aparatının rəhbəri beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin parlamentlərinin əməkdaşlığını yüksək qiymətləndirib və bu səfərin iki ölkənin parlament aparatları arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Ölkəmizə səfərə dəvətə görə təşəkkürünü bildiren Gürcüstan parlamentinin Baş katibi xanım Ketevan Kvinikadze Azərbaycanın onun ən çox sevdiyi ölkələrdən biri olduğunu diqqətə çatdırıb. Qonaq da öz növbəsində Milli Məclis Aparatının rəhbərini Gürcüstanla səfərə dəvət edib.

Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavid Osmanov, Məzahir Əfəndiyev, Naqif Həməzəyev ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikirlərini açıqlayıblar.

Gürcüstan parlamentinin Baş katibi Ketevan Kvinikadze ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin olduğunu söyləyib. O, əlaqələrin



O, iki ölkənin parlament aparatları arasında əməkdaşlığın perspektivləri, prioritet sahələrdə təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb. Qonaq bildirdi ki, Gürcüstan bölgədə sülhün tərəfdarıdır və inanır ki, bundan sonra Cənubi Qafqazda sülh bərqərar olacaq.

Söhbətdə qanunverici orqanlar arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və parlament Aparatının bir neçə şöbə müdiri oktyabrın 9-da Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin Baş katibi Ketevan Kvinikadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rüstəm Mahmudov qonaqları salamlayaraq Milli Məclisin beynəlxalq fəaliyyəti və həyata keçirdiyi parlament diplomatiyasından söz açıdı, həm Azərbaycanın, həm də Gürcüstanın global parlament dialogunun təşviqində, parlament diplomatiyası institutunun möhkəmlənməsində oynadığı mühüm rolundan danışdı.

Aparat rəhbərinin müavini vurğulayıb ki, parlamentlərimiz beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq həyata keçirirlər. O, Milli Məclisin Sədri Sahibə Qafarovanın parlamentlərarası əməkdaşlıq kontekstində aparatlar səviyyəsində əlaqələrə böyük önəm verdiyini diqqətə çatdırıb.

Görüşdə Milli Məclis Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdiri Gülnarə İsmayılova, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qayıbov, İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bəzərov, Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz Babayev, İnteraksiya resursları və texnologiyalar şöbəsinin müdiri Şahin Həsənov rəhbərlik etdikləri şöbələrin funksiyaları, iş prinsipləri və metodları barədə təqdimatlar etdilər.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Azərbaycan"



MÖHTƏŞƏM 20 İL 2003 2023

Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, global miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqə tutur və bu statusunu son dövrlərdə daha da möhkəmləndirir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasının bu sahədə də uğurla reallaşması respublikamızı regionun lider dövlətinə, global miqyaslı nüfuz sahibinə çevirmişdir.

Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanın yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiyaya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olan cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu.

Xalqımıza böyük qürur bəxş edən son hadisələr Vətən Savaşında əldə olunan Zəfərdən sonra aparılan hərbi-siyasi proseslərin, yəni də möhtərəm Prezidentimizin "Dəmir yumruğu"unun qəti qələbəsidir. Cəmi 23 saat ərzində həyata keçirilən lokal miqyaslı antiterror tədbirləri nəticəsində qazanılan nailiyyət tarixi Zəfərin ildönümü ərəfəsində xüsusi əhəmiyyət kəsb edir. 20 il öncə andıqçmərəsinə: "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpə edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqların işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqların, nəyin bahasına olursa-olsun, azad edəcəkdir", - deyərək səlahiyyətlərin icrasını üzərinə götürən cənab İlham Əliyev, əslində, ali dövlət fəaliyyətinin elə ilk günlərindən Vətən müharibəsinə başlamışdır. Sadəcə, bu savaş 2020-ci il sentyabrın 27-də həlledici hərbi fəza qədər qoydu və 17 illik hərbi Ermənistanın rəsmən təslim olması ilə uğurla yekunlaşdı.

Ötən dövrdə Azərbaycan Silahlı Qüvvələrinin "Qisas", "Qətiyyətli cavab" və digər hərbi əməliyyatları, həmçinin bu il aprelin 23-də Ləçin rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulması "Dəmir yumruğu"nı gücünə, mövduqluğunun davamlılığını əyani göstərdi. Lokal miqyaslı antiterror tədbirləri isə separatçı rejimin tam iflasını və ərəzimizdə mövcud olan "boz zona"nın bərkəməliyi təmin etdi.

Nəyi necə və nə vaxt etməyi hamıdan yaxşı və dəqiq bilən cənab Prezident İlham Əliyevin yüksək peşəkərlərlə və qətiyyətli həyata keçirdiyi strateji plana uyğun olaraq, Qarabağdakı proseslər sadə hesabı ilə xeyrimizə dəyişir. Bütün Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır. Məhv edilən separatçı rejimin tör-töküntüləri türk-silah olunur, "boz zona"nın minasızlaşdırılması və silahsızlandırılması prosesi uğurla həyata keçirilir, onların cinayət məsuliyyətinə cəlb edilən avantürüst başçıları Bakı hörsaxanalarda istintaqa ifadə verirlər. Bu ərazilərin də hər qarışı çox qısa zamanda Azərbaycanın yeni quruculuq ünvanlarına çevriləcək. Həmçinin millətçi ideoloqların, separatçı rejimin girovluğundan xilas edilən və nəhayət, rahat, qorxusuz-ürküsüz, rifah içində yaşamaq imkanı əldə edən erməni sakinlərinə Azərbaycan vətəndaşlığı almaq və reintegrasiya prosesinə başlamaq üçün dövlətimiz tərəfindən tarixi fürsət verilməmişdir.

Cənab Prezident İlham Əliyev uzun onilliklərin əsas problemini - 86,6 min kv. km-lik torpaqlarımızda ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və konstitusiyaya quruluşunun təminatını bir həmlə ilə həll etdi. Zati-aliləri Azərbaycanı iki əsrdir təh-



Prezident İlham Əliyevin 20 illik fəaliyyəti Azərbaycan tarixinin ən qüdrətli, müstəqilliyinin ən güclü, dövlətçiliyinin ən möhtəşəm quruculuq mərhələsidir

did edən, xalqımıza qanlı soyqırımlar, dövlətimizə ərazi itkiləri yaşadan işğalçılıq siyasətini, "dönizdən-dənizə" xülyalarını puç etdi, eyni zamanda Azərbaycanın təhlükəsizlik sisteminin, nəhayət ki, tam formalaşmasına, davamlı təhdidlərin zərərsizləşdirilməsinə nail oldu. Beləliklə, həm də Ulu Öndərin müqəddəs arzuları, vəsiyyətləri Müzəffər Komandanımızın rəhbərliyi ilə möhtərəm Heydər Əliyev İli'ndə gerçəyə çevrildi. Son beş ildir tariximizin ən böyük qəhrəmanlıq səhifəsinin möhtərəm yubiley ilində tarixə yazılması həm də Lider, Xalq, Ordu birliyinin sarsılmazlığı, onun Dahi Öndərin işıqlı ideallarına, arzularına sonsuz məhəbbətinin və sədaqətinin parlaq təzahürüdür.

Bu proseslər çərçivəsində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının əsas prinsipi olan "Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vəsaitlərdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpə etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir" - müddəası da təmin olundu. Tarixi Zəfər və onun davamı olan antiterror tədbirləri təhlükəsizlik sisteminin son hədəfini gerçəkləşdirərək, onun təhlükəsizliyini reallaşdırdı.

Xüsusi vurğulamaq istərdim ki, möhtərəm cənab Prezident İlham Əliyev fəaliyyətinin hələ ilk dövrlərindən etibarən, Qarabağın işğalı milli təhlükəsizliyin əsas təhdiidi kimi xarakterizə edərək, tarixi ərəzimizdə Ermənistanın işğaldan azad ediləməsinə öncül hədəf kimi müəyyənləşdirmişdi. O, bu tələpə qüdrətli liderlik məharətilə cəmi 44 günə gerçəkləşdirdi, 23 saat ərzində yekunlaşdırdı.

Tarixə nəzər salsaq, görürük ki, erməni millətçi ideoloqlarının və havadalarının süni yolla yaratdıqları "Qarabağ problemi" iki əsrdən bəri Azərbaycan xalqının milli varlığını, onun malik olduğu tarixi ərəzilərini və dəyərlərini əsas təhdid və təhlükə olub. Sovet hakimiyyətinin ilk illərində isə Qarabağın böyük bir hissəsinə "müxtar vilayət" statusu verilməklə, faktiki olaraq, bu ərazi Azərbaycanın təhlükəsizliyinə əsas təhdid kimi formalaşdırılmışdır. Yerli azərbaycanlı əhəlinin mütəmadi olaraq sıxışdırılması, bölgənin süni və məqsədyönlü şəkildə erməniləşdirilməsi ilə paralel olaraq, "vilayət" in respublikanın mərkəzi hakimiyyətinin təsirinə çıxarılması prosesi həyata keçirilmişdir.

Ərazinin hər vəsiti ilə, mənəvi, siyasi, iqtisadi yönümdə Ermənistanla inteqrasiyasını nəzərdə tutan bu zərərli proses 50 il davam etmiş və qarşısı yalnız Ulu Öndər Heydər Əliyev tərəfindən qətiyyətli alınmışdır. Ümummilli Lider tərəfindən bölgedəki erməni şovinizminə, millətçi meyllərə qarşı kəskin mübarizə başlanmış, burada kök salmış şovinist ünsürlər, o cümlədən rəhbər heyətdə təmsil olunan şəxslər administrativ postlardan kənarlaşdırılmış, Azərbaycanın mütləq siyasi-inzibati iradəsi ilə hesablaşan erməni kadrlar

irəli çəkilməmişdir. Bununla bərabər, bölgənin dövlət qurumlarında, hüquq-mühafizə və təhlükəsizlik orqanlarında azərbaycanlıların təmsil olunmasına da imkanlar yaradılmış, onların hüquqları və mənəfləri haqsız hücumlardan qorunmuş, bölgənin sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq prosesi intensivləşmiş, mühüm sosial infrastrukturlar yaradılmış və davamlı olaraq təkmilləşdirilmişdir. Xankəndini respublikanın paytaxtı ilə birləşdirən dəmir yolu xəttini çəkdirməklə Ulu Öndər Dağlıq Qarabağın Azərbaycan digər regionları ilə bağlılığını bərpə etmiş, bu əlaqələri zaman-zaman daha da genişləndirmişdir.

Ötən əsrin 70-ci illərində müxtər vilayətdə separatçı əhvali-ruhiyyə, demək olar ki, aradan qalmışdır. Artıq sadə ermənilər də bədnam millətçi meyillərə qarşı açıq etirazlarını bildirdi, Azərbaycanın tərkibində təhlükəsiz, rifah halında və xoşbəxt yaşadıqlarını bəyan etdilər. Ulu Öndərin qətiyyətli, ullağömrü tədbirləri nəticəsində Dağlıq Qarabağ tam olaraq respublikanın mərkəzi hakimiyyətinin təsir dairəsinə dönmüşdü. Bu müddətdə erməni millətçiləri torpaq iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmirdilər.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin onilliklərdən sonra Qarabağda Azərbaycanın suveren hüquqlarını tam təmin etməsi Ümummilli Liderimizin ötən əsrin 70-80-ci illərində artıq itirilməkdə olan keçmiş Dağlıq Qarabağı Azərbaycana qəti şəkildə qazandırmaq təcrübəsinin yeni və çox mürəkkəb tarixi şəraitdə qəti qələbəyə təkrarlanmasındır.

Məhz elə həmin dövrdə də ümumilikdə Azərbaycanın etibarlı təhlükəsizlik sisteminin formalaşdırılmasına başlanılmışdır. Ölkəmizin Sovet İttifaqının tərkibində olmasına və mərkəzin ciddi nəzarətinə baxmayaraq, Ulu Öndər yüksək vətənpərvərlik və ali iradə nümayiş etdirərək, təhlükəsizlik sisteminin təməl prinsiplərini yaradı, onun müxtəlif istiqamətlərini təkmil əsaslarla qurdu. Azərbaycanın qısa müddətdə geridə qalmış aqrar respublikadan güclü potensiala malik sənaye ölkəsinə uğurlu keçidi, bütövlükdə iqtisadiyyatın modernləşməsi, ölkəmizin iqtisadi müstəqilliyinin nüvəsini təşkil edəcək neft sənayesinin sürətli inkişafı, dövlət idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi birbaşa təhlükəsizlik faktoru ilə əsaslandırıldı.

Azərbaycanın milli təhlükəsizlik sistemini yeni dövrün çağırışlarına və təhdidlərinə adekvat olaraq təkmilləşdirmək, yeni prinsiplərlə müasir elmi-texniki inkişaf səviyyəsinə uyğunlaşdırmaq isə Prezident cənab İlham Əliyevin ilk gündən fəaliyyət prioritetlərindən oldu. Dövlət başçısı tərəfindən qurulmuş çoxşaxəli təhlükəsizlik sistemi ölkəmizə yönələn bütün qəsdlərin və təhdidlərin qarşısını almağa qadir idi. Bu sahədə əsaslı hüquqi-normativ baza yaradıldı. 2004-cü ildə "Milli təhlükəsizlik haqqında" qanun, 2007-ci ildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası, 2010-cu ildə Azərbaycan Respublikasının Hərbi doktrinası və milli təhlükəsizlik sistemində aid digər hüquqi sənədlər qəbul olundu. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin vahid dövlət siyasətinə əsaslanmasında, milli təhlükəsizliyi təmin edən orqanlar arasında səlahiyyətlərin dəqiq müəyyən edilməsi, onların

baş verən hadisələr bu prosesi də dayandırdı, onun əsas ünsürü olan ictimai-siyasi sabitliyi darmadağın etdi.

Sovet İttifaqının süqutu ilə müstəqilliyini bərpə edən Azərbaycan milli təhlükəsizliyini təmin etməkdə aciz idi və o vaxtkı rəhbərlik yaranmış böhran aradan qaldırmaq üçün ciddi sayılar göstərmişdi. Daxili və xarici təhdidlərlə üzləsən ölkəmizə ictimai həyatın bütün sahələrində ciddi tələtlər yaşanırdı. Azərbaycan Respublikasının dövlət müstəqilliyi, ərazi bütövlüyü və konstitusiyaya quruluşu hədəfə çevrilmişdi və buna qarşı müqavimət yox düşməsinə ehtimal idi. Təhlükəsizlik anlayışının bütün istiqamətləri - ictimai-siyasi sabitliyi və vətəndaş hüquq və azadlıqlarının pozulması, demokratik təsisatlara qarşı təzyiqlər, dövlət strukturlarının dağıdılması, onların fəaliyyətinin pozulması, ölkədə idarəetmə sisteminin iflic olması, separatçılığın, etnik, dini və siyasi ekstremizmin güclənməsi, qanunsuz silahlı dəstələrin tüğyan etməsi kimi hallar Azərbaycan dövlətinin müqəddəratını şal altında qoymuşdu.

Yüz minlərlə həmvətənimizin öz doğma yurdu-yuvasından zorla çıxarılması, kütləvi qətlər və qarələr, ərazilərimizin kəndbəkənd, sonra isə rayonlar miqyasında itirilməsi, bir milyondan artıq insanın məcburi köçkünə çevrilməsi Azərbaycanın müstəqillik dövründəki milli təhlükəsizlik sisteminin hələ tam formalaşmadan iflas etməsinin ağırlı göstəricisi idi.

Müstəqil Azərbaycanın milli təhlükəsizlik sisteminin yaranması prosesində Ulu Öndərin Qurtuluş missiyası sarsılmaz bünövrə, uğurlu başlanğıc rolunu oynadı. Ümummilli Lider vətənin parçalanıb məhv olmaqdan, ölkəsinin vətəndaş müharibəsindən, dövlət çevrilişlərindən, düşmənlə təvəzüzündən qorudu, müstəqilliyini təminatçı oldu. O, eyni zamanda mükəmməl milli təhlükəsizlik strategiyasını yaratdı, beləliklə, milli inkişaf və təhlükəsizlik siyasətinin konseptual əsasları hazırlandı, bu siyasətin məqsəd və vəzifələrinin sistemli şəkildə həyata keçirilməsinə başlandı.

Azərbaycanın milli təhlükəsizlik sistemini yeni dövrün çağırışlarına və təhdidlərinə adekvat olaraq təkmilləşdirmək, yeni prinsiplərlə müasir elmi-texniki inkişaf səviyyəsinə uyğunlaşdırmaq isə Prezident cənab İlham Əliyevin ilk gündən fəaliyyət prioritetlərindən oldu. Dövlət başçısı tərəfindən qurulmuş çoxşaxəli təhlükəsizlik sistemi ölkəmizə yönələn bütün qəsdlərin və təhdidlərin qarşısını almağa qadir idi. Bu sahədə əsaslı hüquqi-normativ baza yaradıldı. 2004-cü ildə "Milli təhlükəsizlik haqqında" qanun, 2007-ci ildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası, 2010-cu ildə Azərbaycan Respublikasının Hərbi doktrinası və milli təhlükəsizlik sistemində aid digər hüquqi sənədlər qəbul olundu. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin vahid dövlət siyasətinə əsaslanmasında, milli təhlükəsizliyi təmin edən orqanlar arasında səlahiyyətlərin dəqiq müəyyən edilməsi, onların

tərəfdaşlığı əhəmiyyətini artırır, yeni resurslarını üzə çıxarır. Prezident cənab İlham Əliyevin müəllifi olduğu yeni təhlükəsizlik konfiqurasiyası bölgənin bütün dövlətləri üçün tarixi fürsətdir, inkişaf üçün real zəmindir. "Zəngəzur dəhlizi"nin açılması isə bütün regionun inkişafına təkan verər, o cümlədən bütün transmilli layihələrdən kənar qalan Ermənistanla böyük iqtisadi fayda götürə bilər.

Tarixə qovuşmuş "Dağlıq Qarabağ münaqişəsi"nin ən böyük ziyanını elə erməni xalqı, Ermənistan Respublikası çəkdi və hələ də çəkir. Avantürüst rəhbərlər onu böyük məhrumiyyətlərə, dərin böhrana məhkum etdi. Siyasi kaos, iqtisadi və sosial tənəzzül, korruptsiyalı dövlət aparatı, darmadağın edilən ordu və utancverici məğlubiyyət, nəhayət, vətəndaş qarşudarması, xaricə kütləvi miqrasiya və erməni xalqının faciələrini əks etdirən digər belə amillər Ermənistanın artıq geri dönməz son iflas astanasında olduğunu göstərir. Erməni ictimaiyyətində öz həyatlarında yeni səhifə açmaqla bağlı çağırışların kütləviləşməsi ümid yaradır ki, bu ölkə sülh müqaviləsinin təcili imzalanmasına səmimi çalışacaq.

Bir mühüm məqama da toxunmaq istərdim. Sülh müqaviləsinin imzalanmasına qədər itirilən hər gün bu ölkəni daha böyük itkilərə yaxınlaşdırır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesini yekunlaşdırmaq, sülh müqaviləsinin imzalanması indi daha çox Ermənistanla lazımdır. Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib, sərhədlərimiz bütünlüklə nəzarətə götürüldü, qarşı tərəfdən ölkəmizə təhlükə yaranan strateji mövqələr hərtərəfli müşahidəimiz altındadır.

Bütövlükdə Avrasiya məkanında, global platformada Azərbaycan və onun dünya siyasətində öz qətiyyətli və prinsipli mövqeyi ilə böyük nüfuz qazanmış qüdrətli Lideri olan ölkəmizə enerji, naqliyyat-logistika, sosial-iqtisadi, ümumilikdə dayanıqlı inkişaf təhlükəsizliyinin bütün istiqamətlərində etibarlı təhdid kimi qəbul olunur, onun bu sahədə də təcrübəsi geyrilir.

Təcrübədən səhəbt düşmüşkən, bir əsas məqamı da xüsusi vurğulamaq istərdim. Belə ki, hazırda bir çox ölkələrin hərbi məktəblərində, analitik mərkəzlərində ən mühüm 5-ci növbəli sənaye kimi öyrənilən Vətən müharibəsi "dərsləri" də cənab İlham Əliyev və rəşadətli Silahlı Qüvvələrimizin fəaliyyət nəticəsi kimi tarixə düşmüşdür.

Dünyanın ən güclü lobbilərindən sayılan, onlarla dövlətin parlamentinə, hökumətinə, rəsmi funksionerlərinə birbaşa təsir gücü olan, global terrorçu şəbəkələrini Qarabağ münaqişəsinə cəlb edən dünya erməniliyini Azərbaycan Prezidenti "dəmir yumruğu"u ilə tərk-silah etmişdir.

Bir sözlə, cənab İlham Əliyev adı, imzası, iştirakı harada varsa, orada təhlükə, risk yoxdur - dünyanın qəbul etdiyi və hesablaşdığı həqiqətdir! Onun adı global inkişafın, imzası etibarlı tərəfdaşlığın, iştirakı isə uğurlu nəticənin təminatı və rəmzidir!

Bu gün tariximizin yeni şanlı səhifələri yazılır. Zəfər indi genişmiqyaslı quruculuq, nəhəng dirçəliş və yeniləşmə prosesilə uğurla davam edir. Bu tarixi mərhələdə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər xüsusi önəm daşıyır. Mehriban xanım Əliyevanın müəllifi olduğu layihələr, yeni tikilən, bərpə edilən mədəni-mənəvi icinlər, məktəblər, xəstəxanalar, sosial-humanitar infrastrukturlar bölgənin həyatında canlanma yaradır. Qarabağın və Şərqi Zəngəzurun baş memarları olan Prezident cənab İlham Əliyev və hərtərəfli Mehriban xanım Əliyevanın böyük fədakarlıqları ilə bölgə yenidən cannağa çevrilir. Bu isə ötan çox çətin, mürəkkəb, həm də şərəfli 20 illik məntiqi davamı, qanunauyğun nəticəsidir.

Qürurverici reallıqlardan biri də odur ki, cənab İlham Əliyevin həm Azərbaycanda, həm də beynəlxalq platformada real statusu Prezidentlik vəzifəsindən dəfələrlə üstün qəbul edilir. Onun daşdığı missiyanın global miqyası, ümumiyyətlə, hansısa vəzifəyə əlaqələndirilmir. Prezidentin dövlətimizə və xalqımıza, eləcə də dünyada sülhün təminatı olmasına verdiyi töhfələr, bəxş etdiyi tarixi nailiyyətlər, zəfərlər asrlar boyu yaşayacaq və Azərbaycanın əbadi intibahının mükəmməl təməli olacaqdır.

Bütün tarixi şəxsiyyətlər kimi, cənab İlham Əliyev də məhz tarix yaradan, tarixdə əbadi yaşayacaq, Azərbaycana Zəfər bəxş etmiş möhtəşəm Liderdir!

Ramil USUBOV,
Azərbaycan Respublikasının
Təhlükəsizlik Şurasının katibi,
general-polkovnik



MÖHTƏŞƏM 20 İL

Azərbaycan xalqı bu gün öz müasir tarixinin ən şərəfli günlərini yaşayır. Vətən müharibəsinin 3-cü ildönümü ərəfəsində Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağ torpaqlarında dövlətimizin tam suverenliyinin təmin edilməsi hər birimizi qürurlandırdı, fəxrəndirdi. Bununla Azərbaycan ərazilərində xarici güclərin 200 illik erməni layihəsinə son qoyuldu. Ermənilərin torpaqlarımızda ikinci dövlət yaratmaq xülyası tamamilə darmadağın edildi. "Miatsum" ideologiyası tarixin zibilliyinə göndərildi.

Bu tarixi qələbələrimizin müəllifi isə möhtərəm Prezident İlham Əliyevdir. Onda qururvericidir ki, cənab İlham Əliyevin respublikamıza rəhbərliyinin 20-ci ildönümünü bu cür möhtəşəm uğurlarla qarşılayırıq.

Azərbaycanı güclü dövlət edən siyasət

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli-strateji inkişaf xəttini müasir dünyanın realçılıqlarına uyğun şəkildə davam etdirərək xalqımıza böyük nailiyyətlər qazandıran Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz milli-dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə qədəm qoymuş, beynəlxalq nüfuzu, global proseslərə təsir imkanları ilə böyük bir coğrafiyada həlledici söz sahibinə çevrilmişdir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimiz bütün inkişaf parametrləri baxımından tarixinin tamamilə yeni mərhələsinə qədəm qoymuşdur. Əlbəttə, insan həyatı üçün 20 il böyük dövrdür. Dövlətin tarixi baxımından isə 20 il çox kiçik zaman kəsiyidir. Amma bu 20 ildə dövlət olaraq qədər böyük uğurlara imza atmışdır ki, kəndərdən baxanlar ölkəmizə, sadəcə, həssas apara bilərlər. Bu 20 ildə bütün sahələrdə davamlı və dayanıqlı inkişafa nail olan Azərbaycan öz nailiyyətləri ilə ən möhtəşəm nümunələr, xarıqələr yaratdı, regionda lider, dünyada isə söz sahibi olan dövlətə çevrildi. Ona görə haqlı olaraq bu gün biz respublikamızı barədə danışarkən tarixin ən qüdrətli Azərbaycanından bəhs edirik. 20 ildə milli iqtisadiyyatımızın 3 dəfədən çox artması, valyuta ehtiyatlarımızın 67 milyard ABŞ dollarını ötməsi, dövlət büdcəmizin 40 milyard manata yaxınlaşması və digər bu kimi makroiqtisadi göstəricilərin inkişafının, intibahın real ifadəsidir.

Respublikamızda əldə edilən nailiyyətlərdə, xüsusən sosial, mədəni və humanitar sahələrdə dövlət siyasətinin uğurla reallaşmasında və beynəlxalq münasibətlərimizin möhkəmləndirilməsində cənab Prezidentimizin silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da çox böyük xidmətləri var. Xanım Mehriban Əliyevanın təşəbbüsləri və rəhbərliyi ilə respublikamızda və ölkə hüdüdlərindən kənarında uğurla reallaşdırılan layihələr həm xalqımızın rifahına, həm də Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltməsinə layiqli töhfələr verməkdədir.

Bütövlükdə, Prezident İlham Əliyevin 20 ildəki fəaliyyətini ümumiləşdirsək görürük ki, Azərbaycanın qüdrətlənməsi, modern dövlətə çevrilməsi və xalqımızın yüksək rifahı dövlət başçısının fəaliyyətinin ilk gündən dəyişməz prioritetləridir. Bütün bunların reallaşmasında Prezident İlham Əliyev kompleks inkişaf siyasəti həyata keçirib ki, bu sırada respublikamızın yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində görülən işlərin də xüsusi yeri var. Çünki hər bir ölkənin iqtisadi potensialı müxtəlif makroiqtisadi amillərlə yanaşı, onun yol-nəqliyyat kompleksinin inkişaf səviyyəsi ilə qiymətləndirilir.

Mükəmməl yol infrastrukturunu 20 ilin inkişaf göstəricilərindəndir

Ulu Öndərimiz Heydər Əliyev "Yol - İqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir" - fikri ilə yolu iqtisadiyyatda inkişafın bütün istiqamətlərinə qədər əsas aparıcı amillər sırasına səciyyələndirmişdir. Ulu Öndərin bu sözləri həm də onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir. Qürur hissi ilə demək istərdim ki, Ulu Öndərin bu müdrik fəlsəfi anlam daşıyan ifadəsi bütün yol təsərrüfatı işçiləri üçün hər zaman əsas fəaliyyət moramı kimi qəbul olunur.

Azərbaycan yol-nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ilə bağ-



görülən işlərlə bütün dünyada post-müharibə dövrünün nadir quruculuq nümunəsini ortaya qoymuş, azad yollarımızda Böyük qayıdış proqramının icrasına başlanmışdır.

Azad olunmuş ərazilərdə möhtəşəm yol infrastrukturunu yaradırlar

Əlbəttə, Vətən müharibəsində qələbə Azərbaycanın yol-nəqliyyat infrastrukturunu ilə bağlı prioritetlərə yeni şrixtlər əlavə edib və təsadüfi deyil ki, azad edilmiş torpaqlarımızda ilk bərpə və quruculuq layihələrinin icrasına məhz avtomobil yollarından başlayıb. Böyük fəxrətlə deməliyəm ki, cənab Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində təmin

2021-ci il 29 aprel tarixli sərəncamına əsasən inşa olunan 39,7 kilometrlik bu yol işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla, həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edir.

2022-ci ildə həmçinin Laçın şəhərinə daxil olmadan 22 km-lik yeni alternativ avtomobil yolunun tikintisi başa çatdırılmışdır. 2023-cü ilin may ayında işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturuna layihələrdən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi tam yerinə yetirilmişdir.

Azərbaycanda ilk şose yolu 1850-ci ildə inşa edilmişdir. Tarixin maraqlı təsadüflərindən biri, bu yol o vaxt Abdal-yar adlanan yaşayış məntəqəsində, indiki Laçın şəhəri yaxınlığında istifadəyə verilmişdir. 173 il öncə Laçında təməli atılan şose yolunu bu gün dünyada ən üstün sayılan səviyyədəki nümunəsini isə cənab İlham Əliyev indi Laçın şəhərində yaradır.

Dövlət başçımızın "Nəyin bahasına olursa olsun, açılacaq!" dediği Zəngəzur dehlizinin mühüm elementi olan 123,6 km-lik 1-ci texniki dərəcəli Horadiz-Cəbrayıl-Zəngilan-Ağbəd layihəsi üzrə işlərin böyük hissəsi artıq görülmüşdür. Bu prosedə əməkdaşlarımız gecə-gündüzlü, sanki bir oğur kimi çalışırlar. Başqa cür də ola bilməz. Çünki bu layihə yalnız bir yol infrastrukturuna layihəsi deyil, bu həm də Ulu Öndər Heydər Əliyevin tarixi vəsiyyətinin və Prezident İlham Əliyevin şanlı missiyasının məsuliyyətli icrasıdır.

Möhtərəm cənab Prezident İlham Əliyevin və hörmətli Mehriban xanım Əliyevanın təməllərini atdıqları və açılışlarını etdiyi bu yollar haqlı olaraq Zəfər yolları adlandırılır. Çünki bu yolların hər biri Azərbaycanın qələbə simvolları, qürur mənbələrimizdir. Üzərindən avtomobillə böyük ictimaiyyətə şübhə keçirilməz, yaxud tikintisi sevinclə izləyilməz bu yolların hər biri qarşısında möhtəşəm şəhidlərimizin al-qanı və Müzəffər Ali Baş Komandanımızın qeyri-adi hərbi stratejiyalarının izləri var. Bu yollar bizim üçün daha çox milli rəmzlərdir. Onların hər biri Zəfərimizin, şəhidlərimizin, Qüdrətli Sərkərdəmizin qətiyyətinin rəmzidir.

2023-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurdə daha 12 yol layihəsinin başa çatdırılmasını hədəfləyirik. O cümlədən hazırda bu ərazilərdə icra olunan yol infrastrukturuna layihələrdən ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşası həyata keçirilir. Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərimizdə 2026-cı ilə qədər 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrasına nəzərdə tutulur.

Zəfər yollarının qüdrətli qurucusu olan Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurdə dünyanın ən modern yol-nəqliyyat infrastrukturunu yaradır. Xüsusilə qeyd etmək istərdim ki, Qarabağ və Şərqi Zəngəzurdə inşa olunan yollar barədə bəhs etmək bizim üçün neçə qürurvericidir, Prezident İlham Əliyev bu yol komplekslərinə necə həssaslıqla yanaşdığını söyləmək daha fəxrəlidir. Dövlətimizin başçısı hər bir yol layihəsi barədə xüsusi diqqətlə maraqlanır, hər zaman düzgün tapşırıqlar və göstərişlər verir. Prezidentimizin əsas tələbi isə yol infrastrukturunun keyfiyyəti və dayanıqlı olmasıdır.

2003-cü ilin oktyabrından ötən 20 illik dövr Prezident İlham Əliyevin möhtəşəm uğur hesabatıdır. Bu uğur hesabatının hər bir sahifəsi, hər bir mərhələsi xalqımızın arzularının real ifadəsidir. Prezident İlham Əliyevin respublikamıza rəhbərliyinin geridə qalan 20 ili həm də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin ən möhtəşəm quruculuq dövrü, ən məhsuldar fəaliyyət mərhələsidir.

Saleh MƏMMƏDOV,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Zəfər yollarının qüdrətli qurucusu

Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurdə dünyanın ən modern yol-nəqliyyat infrastrukturunu yaradır



Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xətti qətiyyətli davam etdirən möhtərəm cənab İlham Əliyev qısa zaman kəsiyində bu istiqamətdə əsas məqsədlərə praktik müstəvikiyə nail olmuşdur. Böyük fəxrətlə hissə ilə deyə bilərik ki, respublikamızda ötən 20 ilin ən böyük inkişaf göstəricilərindən və mühüm nailiyyətlərindən biri modern və ən qabaqçıl standartlara cavab verən kompleks yol-nəqliyyat infrastrukturunun formalaşdırılmasıdır.

Bu dövrdə respublikamızda yol-nəqliyyat kompleksinin mühüm əsas tərkib hissəsi kimi avtomobil yollarında da möhtərəm cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində böyük dəyişikliklər baş vermişdir. Respublikamıza rəhbərliyinin ilk illərində Prezident İlham Əliyev yolların yenidən qurulması ilə bağlı demişdir: "Yeni körpülərin tikilməsi, yolların çəkilişi və əsaslı təmiri Azərbaycanın sosial-önmümlü tədbirlərinin tərkib hissəsidir. Müasir avtomobil yolları səbəkəsinə malik olmadan iqtisadiyyatda davamlı uğurlar qazanmaq mümkün deyildir. Ölkəmizin iqtisadi imkanları artıqca və sahəyə yönəldilən investisiyaların da həcmi artacaq".

Geridə qoyduğumuz illərin mənzərəsi göstərir ki, yol infrastrukturunun yenidən qurulması məhz cənab Prezidentin qeyd etdiyi formada baş vermişdir. Dövlət proqramları, əsaslı investisiya qoyuluşları ilə həm respublika, həm yerli əhəmiyyətli magistrallı avtomobil yolların, eləcə də şəhərlərarası, rayonlararası, şəhərdaxili

yolların təmiri və yenidən qurulması prosesi geniş vüsət almış, respublika əhəmiyyətli yeni yollar inşa olunmuş, tarixən avtomobil yolunun olmadığı ərazilərdə müasir yollar salınmışdır. Ötən 20 ildə nəzər salsaq, onu da görərik ki, elə ay, bəzən isə elə həftə olmayıb ki, Prezident İlham Əliyev hansısa yolun tikintisi, bərpası və yenidən qurulması beynəlxalq neqliyyat xətlərinə qatılmaq üçün Dövlət başçısı kənddən paytaxtadək hər bir məqanda yol infrastrukturunun ən müasir səviyyəyə inşasını vacib sayır və bunu həyata keçirir.

Bütün bunların nəticəsidir ki, Azərbaycan avtomobil yolu infrastrukturunu 20 ildə həm yenilənmiş, həm də böyümüşdür. Statistik göstəricilərə nəzər salsaq, 20 ildə bu sahədə görülən işlərin nə qədər geniş və əhatəli olduğunu görə bilərik. 2003-cü ildən indiyə kimi respublikamızda 6,2 milyon nəfər əhali yaşayan, 2210 yaşayış məntəqəsini birləşdirən kəndlərarası 5,1 min km uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub və təmir olunmuşdur. Bəli, biz bu gün yol infrastrukturuna sahəsində görülən işlərdən danışarkən yalnız kəndlərarası yolların yenidən qurulmasından deyil, həm də hər bir rayonda kəndləri birləşdirən yeni yolların salınmasından bəhs edirik. Budur İlham Əliyevin inkişaf siyasətinin mühüm göstəricisi.

Bakı şəhərində bu dövrdə 83 yol ötürücüsü, 99 yeraltı və yerüstü piyada keçidi inşa olunmuş, 2 min kilometrə qədər çox yol çəkilmiş, yenidən qurulmuş və təmir edilmişdir.

Son illərdə həyata keçirilən iri layihələr kimi 243 km uzunluğunda Ələt-Astara-Iran İslam Respublikası

ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, 130 km uzunluğunda Gəncə-Gürücüstən Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi, 152 km uzunluğunda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Bütün bunların nəticəsi kimi Azərbaycanın beynəlxalq neqliyyat xətlərinə qatılmaq üçün Dövlət başçısı kənddən paytaxtadək hər bir məqanda yol infrastrukturunun ən müasir səviyyəyə inşasını vacib sayır və bunu həyata keçirir.

Bütövlükdə, 20 il ərzində 21 min kilometrə yaxın avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulmuş və təmir olunmuş, 499 körpü və yol ötürücüsü, 114 yeraltı və yerüstü piyada keçidi inşa edilmişdir. Əgər birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə respublikamızda 115 km təşkil edirdisə, hazırda 1025 km-dir.

Azərbaycanın XIX əsrdən başlayan yol tikintisinin ən möhtəşəm inkişaf dövrü məhz son 20 ilə əhatə edir. Ən mühüm reallıqlardan biri odur ki, respublikamızda yol infrastrukturunun inkişafı etdirilməsi ilə bağlı görülən işlərin nəticəsi kimi Azərbaycanın Cənubi Qafqazın əsas yol-nəqliyyat xətlərinə qatılmaq üçün Dövlət başçısı kənddən paytaxtadək hər bir məqanda yol infrastrukturunun ən müasir səviyyəyə inşasını vacib sayır və bunu həyata keçirir.

Bu ilin sentyabr ayında tarixi torpaqlarımız olan Qarabağda milli suverenliyimizin təmin edilməsi və erməni separatizminə son qoyulması ilə möhtərəm Prezident İlham Əliyev müasir müstəqillik və bütövlükdə, dövlətçilik tariximizin növbəti şərəf salnaməsinin müəllifinə çevrildi.

Vətən müharibəsinin başa çatmasından sonra dövlətimizin əsas milli prioriteti azad edilmiş ərazilərin bərpası, erməni vəhşiliyinin qurbanı olmuş şəhər və kəndlərimizin yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə geri dönüşüdür. Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra Qarabağda, Şərqi Zəngəzurdə genişmiqyaslı bərpə-quruculuq tədbirlərinə başlamış, hər bir dövlətdən, xarici institutdan maliyyə resursları cəlb etmədən, yalnız öz imkanları hesabına

rastrukturunun keyfiyyəti reytingində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmışdır.

Uğurlarımızın zirvəsində dayanan Zəfər

Ümumiyyətlə, ötən 20 ilə hansı prizmadan, hansı baxış bucağından nəzər salsaq görürük ki, Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi ən möhtəşəm uğurlarla və hər bir sahədə əldə olunan inkişaf göstəriciləri ilə əlamətdardır. Bütün bu uğurlarımızın zirvəsində dayanan ən böyük hadisə isə əlbəttə ki, Vətən müharibəsində müəllifinə çevrildi.

Bu ilin sentyabr ayında tarixi torpaqlarımız olan Qarabağda milli suverenliyimizin təmin edilməsi və erməni separatizminə son qoyulması ilə möhtərəm Prezident İlham Əliyev müasir müstəqillik və bütövlükdə, dövlətçilik tariximizin növbəti şərəf salnaməsinin müəllifinə çevrildi.

Vətən müharibəsinin başa çatmasından sonra dövlətimizin əsas milli prioriteti azad edilmiş ərazilərin bərpası, erməni vəhşiliyinin qurbanı olmuş şəhər və kəndlərimizin yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə geri dönüşüdür. Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra Qarabağda, Şərqi Zəngəzurdə genişmiqyaslı bərpə-quruculuq tədbirlərinə başlamış, hər bir dövlətdən, xarici institutdan maliyyə resursları cəlb etmədən, yalnız öz imkanları hesabına



İlham Əliyev Azərbaycanın qlobal mövqelərini daha da gücləndirir

Ermənistan isə regionda növbəti strateji iqtisadi layihədən də kənarda saxlanıldı

Hələ Vətən müharibəsinə qədər Azərbaycanın Ermənistan üzərində əsas üstünlüklərindən biri bu ölkəni regiondakı bütün iqtisadi layihələrdən uzaq saxlamaq idi. Özünlü işğal siyasətinin qurbanına çevrilən Ermənistan Cənubi Qafqaza inkişaf və rifah gətirən bütün iqtisadi layihələrdən məhz Azərbaycan tərəfindən təcrid edilmişdi.

Yeni kommunikasiya bağlantıları yaradılır

Xəstə erməni təcükürü bu gün də Ermənistanı mühüm iqtisadi dividendlərdən, gəlir imkanlarından məhrum edir. Söhbət ötən il Azərbaycanla İran arasında imzalanmış anlaşma memorandumuna əsasən, regionda yeni nəqliyyat bağlantısının yaradılmasından gedir. Belə ki, ötən ilin martın 11-də Azərbaycanla İran arasında İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi respublikamızın əsas hissəsi ilə Naxçıvan arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə

də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Həmin il sentyabrın 21-də isə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbend avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilmişdir.

Bir neçə gün əvvəl isə memorandum çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilyerləşmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb. Yeni layihə hər iki tərəfə böyük iqtisadi dividendlər gətirəcək, Naxçıvanın respublikanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasında mühüm rol oynayacaq.

Azərbaycan Orta dəhlizin imkanlarını artırır

Yeni kommunikasiya bağlantılarının yaradılmasında məqsəd Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin etmək, regionun nəqliyyat-kommunikasiya şəbəkəsində tarixi və strateji yeniliyə nail olmaqdır. Belə ki, bu layihə "Şərqi-Qərbi" nəqliyyat dəhlizinin potensialının artırılmasına əlavə imkanlar yaradacaq.

Xatırladaq ki, bu il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri Naxçıvanda "Azərbaycan Respubli-



kası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyət Protokolu"nu imzalayıblar. Təbii ki, bu layihənin reallaşması Naxçıvanın iqtisadi vəziyyətinə əhəmiyyətli dərcədə təsir göstərəcək. Bununla yanaşı, bu dəmir yolu xətti layihəsi Azərbaycanın qlobal nəqliyyat dəhlizlərində iştirakını daha da gücləndirən mühüm addımlardandır. Çünki həm Naxçıvanla

Türkiyə arasında dəmir yolunun inşası, həm də İranla imzalanan memorandum çərçivəsində Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında kommunikasiyaların yaradılması respublikamızdan keçməklə Orta dəhlizin imkanlarını artırır.

Hoyata keçirilən bütün bu layihələr həm də qlobal məzmun daşıyır, Azərbaycanın nəqliyyat dəhlizlərindəki mövqelərini gücləndirir. Bu strateji yenilikdə isə Ermənistanə yer yoxdur və göründüyü kimi, itirən yəndə bu ölkədir. Özünlü destruktiv davranışlarının və Azərbaycanla sülhdən yayınmasının nəticəsi kimi Ermənistan yenə tarixi imkandan məhrum oldu, regiondakı növbəti qlobal iqtisadi layihədən də kənarda qaldı.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVƏ
Birinci vitse-prezident
MƏHRİBAN ƏLİYEVAYA

Möhtərəm cənab Prezident!
Əziz Mehriban xanım!

Ağır günlərimizdə göstərdiyiniz diqqət və qayğıni ailəmiz heç vaxt unutmayacaq. Qənirə Paşayeva Ulu Öndərin və Sizin əməli xalqa və dövlətə sudaqatlı, fədakarlıqla xidmət etmək olan məktəbinizi keçmişdi. O, həyatını bütövlükdə bu müqəddəs işə həsr etmişdi.

Möhtərəm cənab Prezident!
Hörmətli Mehriban xanım!

Əzizimiz Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzaladığınız, mərhumun II Fəxri xiyabanda dəfn olunması barədə göstərişiniz, adınızdan əkil göndərməyiniz ailəmizə heç nə ilə əvəz olunmaz təsəlli oldu.

Təpəsinizə əsasən vətəni və yas mərasimlərinin Ulu Öndərimizin adını daşıyan "Heydər məscidi"ndə yüksək səviyyədə təşkil olunduğuna görə Sizə minnətdarıq.

Zaman keçdikcə ən ağır yaralar belə sağalır, unudulur. Lakin qəlb yarasına heç bir həkim, heç bir loğman elac tapa bilmir.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan!

Siz misilsiz dövlətçilik təcəkkürünüz və uzaqgörən siyasətinizlə 200 ildən artıq torpaqlarımızda kök salan yad ünsürləri bərdəlik kökündən kəsib atmaqla Azərbaycan xalqının qəlbində qövrəyə eyləyən yaranı sağaldınız. Xalqımıza Azərbaycan tarixinə qızıl hərfərlə yazılan fərhəli günlər, gələcək nəsillərə dinc həyat bəxş etdiniz.

Qənirə Paşayevanın ən böyük arzusu Qarabağı tam azad görmək idi. Nə edəsən ki, sevinc və kədər qoşa yaranıb. Ailəmizə hər ikisi eyni vaxtda qismət oldu.

Möhtərəm cənab Prezident!
Hörmətli Mehriban xanım!

Əzizimiz Qənirə Paşayevanın vəfatı ilə əlaqədar göstərdiyiniz diqqət və qayğıya görə ailəmiz adından Sizə sonsuz minnətdarlığımızı bildiririk.

Dərin hörmət və ehtiramla,

Qəznəfər PAŞAYEV,
Qənirə Paşayevanın əmisi

Hüseyn PAŞAYEV,
Qənirə Paşayevanın qardaşı

Azərbaycan Cənubi Qafqazın iqtisadi lokomotivinə çevrilib

Prezident İlham Əliyevin Gürcüstana səfəri mühüm hadisələrlə yadda qaldı

"Azərbaycanın hazırkı geopolitik durumu dövlətimizin regional liderliyini beynəlxalq arenada ön yüksək həddə çatdırıb. Son antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyinin tam təmin edilməsi ilə Cənubi Qafqazda yaranmış yeni siyasi şərait ölkəmizin mövqelərini daha da möhkəmləndirib".



Deputat Prezident İlham Əliyevin regionun təhlükəsizlik məsələlərinə toxunduğunu xatırladaraq vurğulayıb ki, ölkəmizin rəhbəri Ermənistanla Azərbaycan arasında imzalanaacaq sülh müqaviləsi üzrə fəal çalışmanın vacibliyini diqqətə çəkib: "Dövlət başçısı əminliklə qeyd etdi ki, sülhə nail olduğumuz təqdirdə, Cənubi Qafqazda tamamilə yeni siyasi vəziyyət yaranacaq. Şübhəsiz ki, sülh sazişinin imzalanması regionun inkişafına yeni nəfəs verəcək. Dost xalqlar və dövlətlərlə sülhə sonsuz sudaqatını əməli fəaliyyəti ilə sübut edən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında normalaşma prosesindən söhbət açaraq vurğuladı ki, bir neçə ölkə və bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan arasında davamlı sülhün əldə olunmasına dəstəklərini ifadə edirlər. Belə dövlətlərdən biri də dost və qonşu Gürcüstandır. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Ermənistanın razılığında dərhal sonra aidiyyəti qurumlarımızın rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüş keçirə bilərlər. Rəsmi Bakı Tbilisinin regionda sülhyaratma səylərini yüksək dəyərləndirir".

R.Mahmudov qeyd edib ki, Azərbaycan bütün platformalarda, diplomatik masalarda sülhü təşviq edir, bölgənin inkişafına çalışır, regionu sabitlik adası kimi görmək istəyir. Prezident İlham Əliyevin birgə mətbuat konfransında səsləndirdiyi fikirlər bunun sübutudur. Dövlətimizin başçısının Gürcüstana səfəri bütövlükdə Cənubi Qafqazın inkişafı üçün mühüm hadisələrlə yadda qaldı. Çağdaş dünya siyasətinin xarizmatik liderlərindən olan Prezident İlham Əliyevin siyasi kursu təkəz Azərbaycan üçün deyil, region ölkələri üçün də sülh, təhlükəsizlik, inkişaf və rifah gətirmək məramı daşıyır. Regionda reallaşdırılan bütün qlobal iqtisadi layihələrdən kənarda qalan Ermənistan bu həqiqəti dərk etməlidir. Cənubi Qafqazın tərəqqi yolunu Azərbaycan cızır, işğalçı hikkəsindən ol çəkməyən Ermənistan isə uğursuzluq zolağında çabalamada davam edir.

Reallıq onu göstərir ki, inkişafa gedən yol Azərbaycanı keçir. Ermənistan üçün isə göləcayını müəyyənləşdirmək hələ də gec deyil.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Yeni əməkdaşlıq mühiti formalaşır

İran-Zəngilan körpüsünün böyük siyasi və iqtisadi əhəmiyyəti var

Oktyabrın 6-da Zəngilan rayonunun Ağbend qəsəbəsi yaxınlığında yeni avtomobil körpüsünün və sərhəd-gömrük infrastrukturunun inşasına başlanılıb.

Zəngilan körpüsünün tikintisi "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" çərçivəsində reallaşdırılır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolu bərpə edən bu körpü ölkəmizin yeni regional uğuru hesab edilir.

Bununla bağlı "Azərbaycan" a danışan Milli Məclisin deputatı Rəşad Quliyev deyib ki, ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyat əlaqəsinin yaradılması üçün inşa ediləcək Zəngilan körpüsü siyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu yol vasitəsilə yükdaşımaqların həcmünün artması nəticəsində Azərbaycan kifayət qədər gəlir götürəcək. Həmçinin nəzərə almaq lazımdır ki, bu yeni yol regionun ümumi maraqları və inkişafı üçün ömürvişli imkanlardır.

Deputatın sözlərinə görə, Naxçıvanda fəaliyyət göstərən hər bir optimal yol vasitəsilə Azərbaycanın əsas hissəsi ilə daha sərfəli və operativ şəkildə əlaqə yarada biləclər.

"Dövlətimizin belə yeniliklər üçün daha çox imkanı var. Bu, iqtisadi qüdrətimizi artırmaqla yanaşı, qonşu ölkələrin, o cümlədən İranın maraqlarını təmin edəcək və bizim qonşuluq əlaqələrimizi möhkəmləndirəcək. Nəticədə regionda yeni əməkdaşlıq mühiti formalaşacaq", - deyər R.Quliyev bildirib.



Müsaibimiz Zəngilan körpüsünün Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcəyini də vurğulayıb. Avtomobil körpüsünün gündəlik qəbul edə biləcəyi mindən artıq yük-nəqliyyat vasitələrinin sayı da bu yolun səmərəli olacağını təsdiq edir.

Rəşad Quliyev onu da qeyd edib ki, bu layihə İranın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu göstərdi. Ermənistan da bunlardan dərs almalı, sülhə maraqlı olmalıdır. Yalnız Ermənistanla sülh müqaviləsi imzalanacağı halda bu ölkə regionda reallaşdırılan beynəlxalq əhəmiyyətli layihələrin iştirakçısına çevrilə bilər.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Regionun gələcəyi üçün əhəmiyyətli olan tarixi səfər

Azərbaycan və Gürcüstan yeni ticarət körpüləri yaradır

Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsi, eləcə də bir neçə həftə əvvəl həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpə etməsi dövlətimizin regional liderliyini ön yüksək həddə çatdırıb. Prezident İlham Əliyevin oktyabrın 8-də Gürcüstana işğuzar səfəri çərçivəsində müzakirə olunan məsələlər, ötürülən önəmli mesajlar da bunu sübut edir. Azərbaycan və Gürcüstan liderlərinin Tbilisi görüşü Cənubi Qafqazın gələcəyi üçün ciddi əhəmiyyət kəsb edən böyük hadisədir.

Milli Məclisin deputatı Naqif Həməzəyev qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Tbilisiyə işğuzar səfəri çərçivəsində bir çox məsələlər müzakirə olundu. "Bu görüşü şərh edərkən Ümummillə Lider Heydər Əliyevlə Gürcüstanın dahi şəxsiyyəti Eduard Şevardnadzenin dostluğuna xüsusi diqqət çəkmək lazımdır. Cənab Prezident öz çıxışında bu iki dahi şəxsiyyətin dostluq və qarşılıqlı münasibətlərinin nəticə etibarilə xalqlar arasında da münasibətlərinin qurulmasına

götürüb çıxardığını vurğulayıb. Prezident də dedi ki, bizlər də onların davamçıları olaraq bu münasibətlərin inkişaf etdirilməsində maraqlıyıq və onların yolu ilə gedirik. Həm sovetlər dövründə, həm də hər iki ölkənin müstəqillik illərində belə yaxın münasibət ölkələrimiz arasında dərindən əlaqələrin qurulmasına səbəb olub. Xalqlarımızın birgə səylərinin nəticəsidir ki, Azərbaycan və Gürcüstan bu gün də dostluq və qarşılıqlı əlaqələrini ən yaxşı şəkildə davam etdirirlər", - deyər deputat qeyd edib.



Deputat deyib ki, Azərbaycan və Gürcüstan birlikdə bir çox beynəlxalq və yerli layihələrin icrasını həyata keçirir: "Azərbaycan Gürcüstana ən çox sərmayə qoyan ölkələrdən biridir. Həmçinin Azərbaycan öz enerji resurslarını Gürcüstan vasitəsilə Türkiyəyə, eyni zamanda Qara dənizə çıxarır. Bundan başqa, nəqliyyat yollarının da Gürcüstan üzərindən keçməsi nəticə etibarilə Azərbaycanın yük daşımaqlarını da

bu ölkə üzərindən həyata keçirməsinə imkan verir. Onu da qeyd etmək lazımdır ki, Gürcüstanda mövcud olan limanların genişləndirilməsində də yaxından iştirak etmək ölkəmizin marağındadır. İnanırıq ki, Azərbaycan və Gürcüstan birlikdə mövcud və layihələri də reallaşdırmağa biləcəklər".

Naqif Həməzəyev ümid edir ki, Ermənistan tezliklə Azərbaycan və Gürcüstan münasibətlərindən nümunə götürərək regionda sülhün və əmin-amanlığın bərpasına öz töhfəsinə verəcək və yaxın gələcəkdə Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan liderlərinin görüşü baş tutacaq.

Prezident İlham Əliyev də möhz Tbilisi görüşü yerini üçün təklif etdi: "İnanırıq ki, Cənubi Qafqazda sülhün əldə olunması mümkün olacaq və belkə də gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh anlaşma-

sının imzalanması möhz Tbilisi şəhərində baş tutacaq. Ermənistanın sülh proseslərinə yaxından töhfə verəcəyi təqdirdə Azərbaycanla Gürcüstanın birgə icra etdiyi beynəlxalq layihələrdə bu ölkənin də iştirakı mümkün ola bilər. Bu da nəticə etibarilə Ermənistanın iqtisadiyyatının dirçəlməsinə və inkişafına dəstək verər. Bir daha sübut olunur ki, qalib tərəf olmağın baxmayaraq, Azərbaycan möğlub Ermənistanla da inkişafın yolunu göstərir".

Bir sözlə, Azərbaycan Prezidentinin Gürcüstana işğuzar səfəri çox uğurlu səfər kimi dəyərləndirilməlidir. Belə səfərlər həm iqtisadiyyatımızın güclənməsinə töhfə verir, həm də gələcəkdə daha önəmli layihələrin reallaşdırılmasına üçün təməl rolunu oynayır.

N.QAFARZADƏ,
"Azərbaycan"

Azərbaycan ilə Rusiya arasında nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivləri müzakirə olunub

Oktyabrın 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin birinci müavini Andrey Belousov ilə görüşüb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, görüşdə nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivləri, o cümlədən "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin icrası və gömiqayıma sahəsində kooperasiya məsələləri müzakirə edilib.



Ceyhun Bayramov bir sıra görüşlər keçirib

Oktyabrın 9-da xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycanın iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regiondakı mövcud vəziyyət, Azərbaycan ilə Ermənistan arasında normalaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin reintegrasiyası istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin ərazisində qanunvericilik prosesini davam etdirən erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq başlayan antiterror tədbirləri, onları şərtləndirən səbəblər barədə qarşı tərəfi məlumatlandırılıb, Ermənistanın beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə istiqamətlənən qondarma qarayaxma təbliğatının bölgədəki realizasiya əks etdirmədiyini vurğulayıb.

Ermənistan tərəfinin sülh prosesini ciddi təhlükə altına alan, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlməli bəyanat, ritorika və təxribatların hələ də davam etdirildiyini diqqətə çatdıran nazir Ceyhun Bayramov belə addımların regionda davamlı sülhün bərqərar edilməsinə yönələn səy və təşəbbüslərə xələf gətirdiyini bildirib.

Görüşdə nazir Ceyhun Bayramov həmçinin Azərbaycanın hökuməti tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin reintegrasiyası üzrə aparılan işlər barədə məlumat verib, hazırda tərəflərin yaradılmış elektron portal vasitəsilə yerli erməni sakinlərinin qeydiyyatı prosesinin aparıldığını diqqətə çatdırıb.

Erməni sakinlərinin Azərbaycan ərazisini tərk etməsinin onların könüllü və fərdi qərarı əsasında baş verdiyi, bu addımın hər hansı bir məcburi yerdəyişmə ilə heç bir əlaqəsinin olmadığı, bunun həm Ermənistan baş naziri, həm də beynəlxalq təşkilatlar tərəfindən təsdiqləndiyi diqqətə çatdırılıb. Bu çərçivədə BMT rəsmilərinin bölgəyə səfərləri və 30 ildən sonra ilk səfərinin nəticəsi olaraq missiyanın verdiyi açıqlamalar xatırlanıb.

Ermənistan hökuməti tərəfindən səsləndirilən qondarma "etnik təmizləmə" ilə bağlı bəyanatların Azərbaycanın yerli ermənilərin reintegrasiyası prosesini pozmağa yönəldiyi bildirilib.

Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.



Oktyabrın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mehdi Səfərinə qəbul edib.

Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı Azərbaycan-İran münasibətlərinin gündəliyində duran bir sıra məsələlər müzakirə olunub və son dövrlər həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərinin və görüşlərinin münasibətlərinin daha da irəliləməsinə öz müsbət töhfəsini verdiyi vurğulanıb.

Tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrası istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

İqtisadi-ticarət əlaqələrinin dinamikasının artması məmnunluqla qeyd edilib və bu xüsusda, iki ölkə arasında Hökumətlərarası Komissiya fəaliyyəti yüksək qiymətləndirilib.

Görüşdə həmçinin regionda baş verən son proseslər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Ermənistanın siyasi və hərbi təxribatlarına son qoyma və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını təmin etmək məqsədilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri barədə ətraflı məlumat verib.

Azərbaycanın erməni sakinlərinin Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində reintegrasiyası üçün müvafiq tədbirlər həyata keçirildiyi və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün hörmət prinsipi əsasında Ermənistanla davamlı sülhün qurulmasına maraqlı olduğu bildirilib.

Görüş zamanı həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Oktyabrın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Şuşada keçiriləcək 27-ci iclasında iştirak məqsədilə Azərbaycanda səfərdə olan Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Azərbaycan və Tacikistan arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, çoxtərəfli platformalarda əməkdaşlıq, habelə regional məsələlər müzakirə edilib.

Azərbaycan ilə Tacikistan arasında mövcud olan dostluq

münasibətlərindən söz açan nazir Ceyhun Bayramov bu əlaqələrin inkişafında qarşılıqlı səfərlərin rolunu xüsusilə vurğulayıb və Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakını məmnunluqla qeyd edib.

İki ölkə arasında geniş investisiya potensialının mövcud olduğunu bildirən nazir Ceyhun Bayramov bu xüsusda ölkəmizin inkişafı üçün logistika sahəsində əməkdaşlığın inkişaf potensialının olduğunu söyləyib. Bakı-Düşənbə birbaşa təyyarə reyslərinin ölkələrimiz arasında bu sahədə, habelə turizm sektorunda əlaqələrin güclənməsinə böyük rol oynadığı vurğulanıb.

Bölgədə mövcud vəziyyət barədə hənəkkarına məlumat verən Ceyhun Bayramov erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq həyata keçirilən lokal antiterror tədbirləri və bu tədbirləri şərtləndirən səbəblər barədə söz açıb. Sözügedən tədbirlərin müvafiq beynəlxalq normalara tam riayət olunmaqla keçirildiyi, habelə bu faktın müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təsdiq edildiyi vurğulanıb. Azərbaycanın yerli erməni sakinlərinin reintegrasiyası sayılıb. Sözügedən tədbirlərin müvafiq beynəlxalq normalara tam riayət olunmaqla keçirildiyi, habelə bu faktın müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təsdiq edildiyi vurğulanıb.

Azərbaycanın yerli erməni sakinlərinin reintegrasiyası sayılıb. Sözügedən tədbirlərin müvafiq beynəlxalq normalara tam riayət olunmaqla keçirildiyi, habelə bu faktın müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təsdiq edildiyi vurğulanıb. Azərbaycanın yerli erməni sakinlərinin reintegrasiyası sayılıb. Sözügedən tədbirlərin müvafiq beynəlxalq normalara tam riayət olunmaqla keçirildiyi, habelə bu faktın müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təsdiq edildiyi vurğulanıb.

AZƏRTAC

Müdafiə naziri müşavirə keçirib, bölmələrin gücləndirilməsinə dair tapşırıqlar verib

Oktyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla anılıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar müdafiə naziri tərəfindən müəssisə iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, dövlət başçısının çıxışlarından irəliləyən mühüm məsələlərin icrasında ordumuzun üzünə düşən bütün vəzifələr vaxtında yerinə yetirilməlidir.

Ordumuzun daha da gücləndirilməsi ölkəmizin prioritet məsələlərindən biri olan təhlükəsizliyin təmin edilməsində vacib amillərdən biri olduğu qeyd olunub.

Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edil-



lib. Hava hücumundan müdafiə, kəşfiyyat və əks-kəşfiyyat, radioelektron mübarizə və digər bölmələrin gücləndirilməsinə dair konkret tapşırıqlar verilib.

Azərbaycan Ordusunun gələcək fəaliyyət istiqamətinə dair qarşıya qoyulan tapşırıqların dəqiqləşdirilməsi və müvafiq planların yenilənməsi ilə bağlı aidiyyəti üzrə göstərişlər verilib.

Müşavirədə həmçinin qoşunların qarşılıqlı fəaliyyətdə keçirilən intensiv təlim və məşqlərinin keyfiyyətinin daha da artırılmasının əhəmiyyəti qeyd edilib.

Azərbaycan Ordusunda keçirilən döyüş hazırlığı tədbirlərində yüksək texnologiya və xüsusi hazırlıqlı heyətin imkanlarından səmərəli istifadə edilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin ölkəmizdə keçirilən "Xəzri-2023", "Eternity-2023" birgə təlimlərində və Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı

çərçivəsində Azərbaycan Ordusunun ƏİK taboru və kəşfiyyat böliyyətinin 2-ci səviyyəli yenidən qiymətləndirilməsində əldə edilən yüksək nəticələr qeyd olunub.

Qış dövrü ərzində bölmələrin döyüş hazırlığı və hərətoəfli təminatı məsələləri, eləcə də təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı qoşun növü komandanlarına müvafiq tapşırıqlar verilib.

General-polkovnik Z.Həsənov hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı vəzifəli şəxslərə aidiyyəti üzrə göstərişlər verib. Müdafiə naziri Qarabağ bölgəsində döyüş texnikası, silah-sursat, xüsusilə mina və öldürücü partladıcı vasitələrin müasirə edilməsi, o cümlədən ərazilərin minalardan təmizlənməsi zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına dair tapşırıqlar verib.

Sonda hərbi qulluqçuların, onların ailə üzvlərinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması və qayğılarının həlli istiqamətində görülən tədbirlərə bağlı məruzələr dinlənilib, ətraflı müzakirələr aparılıb.

Ceyhun Bayramov İƏT-in Nazirlər Şurasının 27-ci iclasında iştirak edəcək

Oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 27-ci iclası keçiriləcək. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının sədrliyi ilə keçiriləcək tədbir zamanı nazir Ceyhun Bayramov iştirak edəcək.

Tədbir zamanı nazir Ceyhun Bayramovun yüksək səviyyəli xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi, habelə mətbuat konfransında bəyanat ilə çıxış etməsi nəzərdə tutulub.

Türk dövlətləri arasında ümumi aqrar sığorta sistemi qurulacaq

Ölkəmizdə aqrar sektorun inkişafı, orçaq təhlükəsizliyinin təmin edilməsi üçün kəndliyə hər cür dəstək verilir. Belə dəstəklərdən biri də güzəştli aqrar sığortanın tətbiqidir. Güzəştli aqrar sığorta odur ki, fermerlər öz təsərrüfat sahələrini sığortalayarkən ödənilməli olan vəsaitin 50 faizi dövlət tərəfindən qarşılana. Məqsəd indiki halda fermerlərin maddi imkanlarını nəzərə alaraq onlara bu işdə yardım etməkdir.

Artıq fermerlər də bilirlər ki, iqlim dəyişikliyi və bir çox digər global problemlərin qarşılıqlı təsiri ilə iqlim dəyişikliyi qəfil olaraq aqrar sektorunu təhlükə altına gətirir. Belə ki, 2021-ci ildə ölkəmizdə 58 dəfədən çox artaraq 28,7 min manatdan 1,6 milyon manata yüksəlib. Heyvandarlıq üzrə də oxsar vəziyyətdir. Belə ki, 2021-ci ildə heyvandarlıq üzrə zərər ödənişləri 123 min manat təşkil etsə, ötən il fermerlərə tələf olan heyvanlara görə 710 min manat sığorta pulu ödənilib.

ASF ötən il ölkə üzrə fermerlərə 2,4 milyon manat zərər ödənişləri edib. Xatırladaq ki, 2021-ci ildə bu rəqəm 151 min manat olmuşdu. Bu o deməkdir ki, 2022-ci ildə ödəniş 15 dəfədən çox artıb. Təkcə bitkiçilik üzrə zərər ödənişləri 2021-ci ildə müqayisədə 58 dəfədən çox artaraq 28,7 min manatdan 1,6 milyon manata yüksəlib. Heyvandarlıq üzrə də oxsar vəziyyətdir. Belə ki, 2021-ci ildə heyvandarlıq üzrə zərər ödənişləri 123 min manat təşkil etsə, ötən il fermerlərə tələf olan heyvanlara görə 710 min manat sığorta pulu ödənilib.

Azərbaycan yeni tətbiq edilən aqrar sığorta sahəsində xarici ölkələrlə əməkdaşlığı da genişləndirir. Xəbər verildiyi kimi, Türkiyənin Kənd Təsərrüfatı Sığortası Hovuzunu (TARSİM) təşkilatının İdarə Heyətinin sədri Osman Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti bu günlər Azərbaycanda səfərdə olub. Səfər zamanı nümayəndə heyətinin ölkəmizdə aqrar sığorta sistemini üzv olan sığorta şirkətlərində və digər aidiyyəti qurumlarda görüşləri keçirilib. Görüşlər zamanı TARSİM ilə ASF arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin inkişafında aqrar sığortanın rolu, aqrar sığorta mexanizminin tətbiqi üzrə Azərbaycan təcrübəsinin digər ölkələrdə tətbiqi məsələləri, eləcə də ölkəmizdə TARSİM-in dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizminin fəaliyyəti, əldə edilən nəticələr və planlar müzakirə edilib.

ASF İdarə Heyətinin sədri Fuad Sadıqov sistemin fəaliyyəti başladığı 3 il ərzində fondun yığımlarının və ödənişlərinin sürətlə artdığını, əha-

tə dairəsinin genişləndiyini bildirir. Onun sözlərinə görə, hazırda ASF tərəfindən 420 min hektardan artıq əkin sahəsi sığortalanıb ki, bu da ölkədəki bütün əkin sahələrinin 25 faizi deməkdir. 2022-ci ildə fond tərəfindən 2,4 milyon manat sığorta ödənişinin həyata keçirildiyini xatırladın F.Sadıqov cari il baş verən sığorta hadisələrinin sayının kəskin artdığını və buna uyğun olaraq sığorta ödənişlərinin məbləğinin yüksələcəyini bildirib. O, qarşılıqlı dövrə aqrar sığortaya yeni risklərin, o cümlədən quraqlıq risklərinin əlavə edilməsi ilə bağlı ilk müzakirələrin və hesablamaların aparıldığını da vurğulayıb.

TARSİM-in İdarə Heyətinin sədri Osman Yıldız Azərbaycanla Türkiyə arasında aqrar sığorta sektorunda əməkdaşlığın genişləndiyini, Azərbaycanda aqrar sığorta mexanizminin uğurla tətbiq edildiyini bildirib. Qonağın sözlərinə görə, artıq digər ölkələrdə aqrar sığorta mexanizminin tətbiqində Azərbaycan təcrübəsindən istifadə etmək mümkün olacaq. Yıldız həmçinin deyib ki, hazırda türk dövlətləri arasında ümumi aqrar sığorta sisteminin qurulması məsələsi müzakirə edilir.

Məlum olduğu kimi, cari ilin may-iyun aylarında ölkə ərazisində hava şəraiti kəskin dəyişmişdi. Bir çox rayonda güclü yağışlar, sel, külək, qasırğa, fırtına olmuş, temperatur kəskin enmiş, dolu düşmüşdü. Bu hadisələr nəticəsində bəzi rayonlarda meyvə bağlarına, əkin sahələrinə ciddi zərər dəydi. 30-a yaxın rayonun təsərrüfatında zərər çəkmiş fermerlərə dəymiş zərərin hesablanması və ödənilməsi üçün ASF-yə 200-dən artıq müraciət daxil oldu. Gecikdirilmədən baş verən sığorta hadisələri ilə bağlı əkin sahələrini və təsərrüfatlarını sığorta etmiş fermer və sahibkarların müraciətləri qeydə alınaraq müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırıldı. Araşdırılma başa çatdıqdan sonra qanunvericiliyi uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçirilməsinə başlandı.

Təbii olaraq belə bir sual yaranır: havaların qeyri-sabit keçməsi üzündən sığortalı olmayan əkin sahələrinə, meyvə bağlarına dəyən zərər də qarşılıqla bilirmi? Nəccə olacaq? Cavab təsəlliverici olmasa da, sadədir: bu cür sahələrin və bağların sahibləri aqrar sığorta xidmətindən istifadə etmədiklərinə görə kompensasiya ala bilmirlər. Bu səbəbdən onların gələcəkdə belə halların baş verməməsi, yəni çəkdikləri əziyyətin və xərclərinin batmaması üçün əkin sahələrini, eləcə də mal-qaralarını vaxtında dövlət dəstəyi hesabına sərəflə şərtlə sığortalamaları məsləhətdir.

Rüstəm KAMAL, "Azərbaycan"

Bakı Konqresində 55 təşkilat ilk dəfə eyni vaxtda Beynəlxalq Astronavtika Federasiyasına üzv oldu

74-cü Beynəlxalq Astronavtika Konqresinin bir sıra konkret hədəfləri vardı. Hədəflərdən biri Beynəlxalq Astronavtika Federasiyasının genişləndirilməsi idi. Bu istiqamətdə də Bakıda rekord göstərici əldə edildi. İlk dəfə olaraq 55 təşkilat eyni vaxtda - məhz Bakı Konqresi zamanı bu ailəyə üzv oldu.

AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, konqresin digər hədəfi isə tədbirdə gənclərin daha geniş miqyasda iştirakını təmin etməkdir. Ümumiyyətlə, kosmos sənayesinin inkişafına gənc nəslin cəlb olunması Beynəlxalq Astronavtika Federasiyasının əsas məqsədlərindəndir. Dünyanın, ölkələrin gələcəyi gənclər hesab olunduğu kimi, kosmik aləmin parlaq sabahı da məhz onlardan asılıdır.

"Bakı Konqresi öz hədəfinə çatıb. Belə ki, tədbir iştirakçılarından 50 faizini 35 yaşa qədər olan gənclər təşkil edirdi. Tədbirə təkcə İdarə Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) xətti ilə 500 tələbə qoşulmuşdu. Eyni zamanda Türkiyənin "TEKNOFEST" festivalının 500 yarışmacısı tədbirə gəlmişdi", - deyə məlumatda qeyd olunub.

Səfir: "Oktyabrın 7-si Holokostdan sonra yəhudi tarixində ən qara gün kimi yadda qalacaq"

Azərbaycandakı bacı və qardaşlarımızdan gələn dəstək mesajları bizi heyrətə gətirdi

İsraillin Azərbaycandakı səfiri Corc Dik son günlər bu ölkədə baş verən hadisələrlə bağlı açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, açıqlamada oktyabrın 7-sinin Holokostdan sonra yəhudi tarixində ən qara gün kimi yadda qalacağı qeyd olunub. Vurğulanıb ki, HƏMAS terrorçuları İsrail vətəndaşlarını öldürmək, qaçırmaq üçün İsrailin cənubundakı şəhərlərə hücum edərək gözənlilməz müharibəyə başlayıb.

Səfir bildirib ki, baş verən hadisələrin nəticəsində 700-dən çox israilli ölüb, 100-dən çox adam qaçırılıb və 2000-dən çox insan yaralanıb. Hücumun vaxtı sürpriz olsa da, qəddarlıq sürpriz deyildi.

"HƏMAS bir soyqırım təşkilatıdır, onun liderləri açıq şəkildə bütün yəhudilərin öldürülməsindən danışıb. Bu, onların nizamnaməsində yazılıb. Nifrət mədəniyyəti bu barbarlığın səbəbidir. Bu gün baş verənlər İsraildə görünməmiş bir hadisə-

dir və biz bunun bir daha baş verməyəcəyinə əmin olacağıq.

İsraill ordusu HƏMAS-ın imkanlarını məhv etmək üçün dərhal bütün gücünü işə salacaq. Biz HƏMAS təhlükəsini aradan qaldıracağıq. Bu müharibədir. Təəssüf ki, bu, İsrail tarixində faciədən qalxmalı olduğumuz ilk müharibə olmayacaq.

Əvvəllər də hücumu məruz qalırdıq, sayca az idik, qəfil yaxalandıq. Biz Yom Kippur müharibəsinin 50 illiyini yad etdik, o müharibənin ki, ərəb dünyasının ordular İsraili işğal etmək istəyirdi. Sonda İsrail ordusu Qahirə və Dəməşqin qapılarında idi.

Bu dəfə də Yaxın Şərqi realitiyi dəyişəcəyik. Qan vermək üçün gözəlləyən yüzlərlə israilli var. Yüzlərlə israilli ehtiyac anlarında Cənubda yaşayan xalqına kömək etmək üçün könüllü olaraq çalışır. Orduya qoşulmaq və ədalət uğrunda döyüşmək üçün dünyanın hər yerindən geri qayan insanlar var. Biz öz ailəsinə, torpağı-

nı qoruyacaq şir millətiyik. Biz qərarlıyıq, biz birlik və biz qalib gələcəyik", - deyən C.Dik Azərbaycandakı bacı və qardaşlarından gələn dəstək mesajlarının onları heyrətə gətirdiyini vurğulayıb.

O, həmçinin diqqətə çatdırıb: "Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlardan nə qədər mesaj, e-poçt, votsap və zəng aldığımızı saymaq dayandırdım. Səfirliyin darvazası öünə güllü dəstələrinin düzülməsi isə, doğrudan da, ürəkəncandır.

İsraill xalqı adından Azərbaycan xalqına demək istəyirəm ki, siz bizim qəlbimizə toxununuz, sağ olun!"

Diplomat eyni zamanda beynəlxalq ictimaiyyəte müraciət edib. Səfir deyib: "Bu, yaxşı ilə şər, doğru ilə batılın savaşdır.

Doğru tərəfdə olduğunuzdan əmin olun və İsrailin özünü müdafiə etmək hüququnu bütün lazımı vasitələrlə dəstəkləyin.

Bu müharibə uzun sürəcək, çətin olacaq, amma biz nə etməli olduğumuzu edəcəyik və sülhü geri qazanacağıq".

Elm xadimləri

Görkəmli şərqşünas alim
Aida İmanquliyeva

Məşhur ərəb-Amerika şairi, Aida İmanquliyevanın tədqiqatlarında önəmli yer tutan Cibran Xəlil Cibran "alim ilə şair arasında yaşıl çəmən uzanır; alim onu keçəndə müdrik olur, şair onu keçəndə pəyğəmbər" deyirdi. Görkəmli şərqşünas alim, keçən əsrdə Azərbaycan şərqşünaslığının inkişafında mühüm rol oynayan Aida İmanquliyeva da belə müdrik alimlərdən idi.

Aida xanımın tədqiqat sahəsi yalnız çoxşaxəli olmağı ilə səciyyələnir, ərəbşünas alim elmi tematikası zəngin olan mövzuları, mütəfəkkir ədiblərin yaradıcılığını araşdırarkən onların əsərlərindən gələcək zamana boylanmış, dövrü üçün cəsarət tələb edən düşüncələrin bələdçisi olmuşdur. Ona görə də "Cibran Xəlil Cibran" (1975), "Qələmlər birliyi" və M.Nüaymə" (1975) və "Yeni ərəb ədəbiyyatının korifeyləri" (1991) kimi əhəmiyyətli tədqiqat əsərləri Aida İmanquliyevanın mühacir ərəb ədəbiyyatının öyrənilməsi istiqamətində qiymətli monoqrafiyaları olmaqla yanaşı, görkəmli alimin müdrik zəkası və ruhunun abidəsinə çevrilmişdir. Əsərlərini araşdırdığı məşhur yazıçı Əmin ər-Reyhaniyə dedi ki, "vaxt gələcək hər bir kəs yaşadığı həyatda öz şəxsi kitabını yazacaq və bu kitab bütün dünyada onun ruhunun sarayı və məbədi olacaq". Aida xanımı da "ruhunun sarayı və məbədi" olan "kitab"ndan oxuyuruq.

Aida İmanquliyeva XX əsrdə Azərbaycan ərəbşünaslığının əsas istiqamətlərindən müəyyən olunmasında, ərəb ədəbiyyatının müxtəlif problemləri və ayrı-ayrı mütəfəkkir ərəb yazıçılarının yaradıcılığını öyrənilməsinə də xüsusi xidmətləri ilə seçilir. Aida xanım belə bir mövzunu təsadüfi seçməmişdir. Şərqşünas alimin dediyi kimi, "VIII-XII əsrlərdə çiçəklənən mərhələsinə yaşayaraq intibah dövrünün mədəni yüksəlişinə öz əhəmiyyətli töhfəsini verən" ərəb ədəbiyyatı XIX əsrin sonu XX əsrin əvvəllərində məhəccər ədəbiyyatının formalaşması, bu ədəbi istiqamətin yüksək fəaliyyəti ilə bir daha xüsusi zirvə fəth etmişdir". Şərq və Qərb müəlliflərinin diqqət mərkəzində olan, bəzən qəribçilik, bəzən isə şərqçilik mövqeyindən tədqiqatçılara cəlb olunan ədiblərin yaradıcılığına yanaşma prinsiplərinin fərqliliyi və müəlliflərinin doğru və obyektiv yolu seçən Aida xanım analitik təfəkkür tərzini bir çox mühüm məqamları öndə çəkmişdir.

Dünyaya sevgisinin gözündən baxan alimin "sev ki, görülməyeni görə biləsən, işıq saç ki, istədiyin yərə gedə biləsən" söyləyən Mixail Nüaymənin əsərlərini araşdırması, Şərq və Qərb dünyası və mədəniyyətlərini ortaq dəyərlərdə birləşdirməyə çalışın şərqşünas xanımın "Şərq və Qərb on gözəl mədəniyyətləri ilə görüşməli və birləşməlidir" deyən Ə.ər-Reyhaniyənin yaradıcılığını öyrənməsi, ətrafına daim gözəllik bəxş edən tədqiqatçının "biz yalnız gözəlliyi açmaq üçün yaşayırıq, bütün digərləri isə sadəcə ümidin formalarıdır" yazan Cibran Xəlil Cibranın ədəbi-fəlsəfi irsini tədqiq etməsi bir təsadüf ola bilməzdi. Şərq və Qərb probleminin həllində bu gün də aktuallığını qoruyan və global düşüncənin əsasında dayanan ideyalardan çıxış edən ədəbiyyatı öyrənmək, son məqsətdə global barışığa yönəldilmiş, mədəniyyətdə sintez, dünyagörüşündə birlik prinsipinə əsaslanmadan mümkün deyildi. Ərəbşünas alim "bu yazıçıların yaradıcı fəaliyyətinin əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının etik və bədii dəyərlərini yenilik ruhunda əxz etmiş, yeni formada ifadə etmiş, onların nailiyyətlərini ən yaxşı milli ənənələrlə sintezdə təcəssüm etdirmişlər" dedikdə də bu məsələləri nəzərdə tutur, on vacib məqamlara toxunurdu. Aida İmanquliyeva



çox haqlı bir nəticəyə gəlirdi ki, "ərəb məhəccər ədəbiyyatının bütün ərəb ədəbiyyatının inkişafı tarixində kiçik epizod olmasına baxmayaraq, "Suriya-Amerika məktəbi"nin yazıçıları həm ərəb Şərqində, həm də Qərbdə çox geniş şöhrət qazanmışlar və onların yaradıcılığına nəzər almada yeni ərəb ədəbiyyatının inkişafının tam və dolğun mənzərəsini təsvir etməyə gətirmək qeyri-mümkündür".

Aida xanımın dərin zəkası, humanist fikirləri, elmi mühiyyət xüsusi yeri, insanlara gözəl münasibəti müasirlərinin xatirələrində yaşadığı kimi əsərlərindən də biza boylanır. İnsan şəxsiyyətinə böyük önəm vermək, cəmiyyət və təbiətə maddi və mənəvi tərəflərdən yanaşmaq, həqiqət, xeyir və gözəlliyin vəhdəti, klassik ədəbi irsə münasibət, vətən və millət haqqında düşüncələr, humanizm ideyaları, şair toxuyulmuş xüsusi yer verilməsi, poeziya və sənət məsələləri, təbiət və sivilizasiya, multikultural dəyərlər və digər mövzular mühacir ərəb yazıçılarının yaradıcılığında aparıcı yer tuturdu. Əmin ər-Reyhaniyənin maarifçilik, Cibran Xəlil Cibranın sentimentalizm, Mixail Nüaymənin realizm xüsusiyyətləri, hər üç müəllifin romantizmin geniş imkanlarından istifadə etmələri həmin məsələləri araşdırın tədqiqatçının da üföqlərini çox genişləndirir, ən əsası isə öz sözünü deməyə imkan verirdi. Aida İmanquliyeva tədqiqatları, oradakı ideyalar, araşdırma obyektləri ilə bütövləşə bilən alimlərdən idi. Yüksək bədii-fəlsəfi ideyalar, sistemli ədəbi meyarlar, yaradıcılıq ənənələri və metodlarının zənginliyi Aida xanımın tədqiq etdiyi ədiblərin düşüncələri ilə paylaşmağa, bölüşməyə, müzakirələr aparmağa, interpretasiya etmək və nəhayət, tədqiqatçı sözünün qətiyyətinə inandırmağa şərait yaradırdı. Ərəb yazıçılarının yaradıcılıq metodlarından bəhs edərkən "Suriya-Amerika məktəbi"nin təcrübəsində Qərb və Şərq ənənələrinin sintezi problemi, bu məktəbin nümayəndələri tərəfindən Qərbi Avropa və Amerika romantizminin və rus tənqid realizminin mənimlənməsinin özünəməxsus xüsusiyyətləri problemi, onların əsərlərində yaradıcı metodun təkamilü problemi meydana çıxır" deyən şərqşünas alim ədəbiyyatdakı ideya və metod təkamilünü ustalıqla izləyir və konkret nəticələrə gəlirdi.

Aida xanımı xatırlayan ziyalılarımla onun zəngin tefəkkürə malik alim

suzluğu islam dininin insanların bərabərliyi ideyasına zidd idi. İslam modernizminin güclü təkən verdiyi maarifçi ədəbiyyat da islamın müttərəqqi ideyaları vasitəsilə həmin mövqeyi əsaslandırmağa çalışırdı.

Aida xanım ümumbəşəri duyğulara, tolerant düşüncəyə malik şəxsiyyət kimi qadın mövzusunu yalnız Şərq dünyası ilə məhdudlaşdırmırdı. Çünki Mixail Nüaymənin də söylədiyi kimi, "Qırılmış qanadlar"ın qəhrəmanı ağılına və qəlbinə görə suriyalı deyil, yəmənlilərin və limon ətrinin səhniyəsinə sığınmış, "fransız, ingilis, rus, italyan və avstraliyalı etmək olar"dı.

Özündən sonrakı nəsillər ərəb ədəbiyyatı və müqayisəli ədəbiyyatşünaslıq araşdırmaçıları üçün Aida İmanquliyevanın tədqiqatları məktəb rolunu oynamışdır. Aida İmanquliyevanın kitabları müqayisəli ədəbiyyatşünaslığın mühüm məsələlərinin araşdırılması, ərəb yazıçılarının yaradıcılıq nümunəsində Şərq və Qərb ölkələri ədəbiyyatlarının ortaq, uyğun və fərqli problemlərinin öyrənilməsi, qarşılıqlı və birtərəfli təsir nəzəriyyəsinin sərhəni qarşıya qoyurdu. Həqiqətən də, Əmin ər-Reyhani və Cibran Xəlil Cibranın yaradıcılığında ingilis romantikləri və Amerika transsendentalizmi, M.Nüaymənin ədəbi-fəlsəfi irsində rus realizmi və nəzəri-estetik fikri ilə səsleşən məqamlar dünya ədəbiyyatının böyük bir sahəsinə kompleks şəkildə yanaşmaq, müqayisəli araşdırmalar aparmaq zəruriyyətini doğurur. İslam və xristian dini, sufizm və Qərb fəlsəfəsi, qədim hind mədəniyyəti və digər möhtəşəm mənbələrdən qaynaqlanan mövzu və ideyaları da nəzərə alsaq, ərəb yazıçılarının yaradıcılıq sferası və Aida İmanquliyevanın tədqiqatçılıq fəaliyyətinin sərhədlərini təsvir edə bilirik. Təsədüfi deyil ki, Aida xanım "mövcud problemin obyektiv zəruriliyi Orta əsrlər ədəbiyyatının son dövrü ilə müqayisədə fərqli ideya-estetik prinsiplərə malik yeni tipli ərəb ədəbiyyatının təşəkkülündə qarşılıqlı ədəbi əlaqələrin oynadığı rolla şərtlənmişdir", deyə yazırdı.

Milli ədəbiyyatı, eləcə də Şərqin çoxşaxəli inkişaf tarixinə malik ədəbi ənənələri, dini-fəlsəfi dünyagörüşü, icimai-siyasi fikirlərini dünya mədəniyyətinin müxtəlif analogi düşüncə sferası ilə vəhdətdə ifadə edən ərəb mütəfəkkir yazıçılarının - Cibran Xəlil Cibran, Əmin ər-Reyhani və Mixail Nüaymənin multikultural dəyərlərə zəngin yaradıcılığının tədqiqi Azərbaycan elminə bir sıra yeni keyfiyyətlər gətirmişdir. Çünki Aida İmanquliyevanın da yazdığı kimi, "C.X.Cibran, Ə.ər-Reyhani və M.Nüaymə özlərinin cəxşəhətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatının nailiyyətlərini mənimsəmiş, onların dəyərlərini ən yaxşı milli bədii ənənələrlə üzvi surətdə sintezləşdirmişlər". Aida xanımın təsədüfə isə orijinal bir tədqiqatçı, şərqşünas alim, dünya elmi və ədəbi prosesinə dərinləndirən bələd olan şəxsiyyət yetişmişdir.

Əmin ər-Reyhani "güclü dalğa çimərlik üzərində işarə qoyur və o, sonralar okeanda əsas səviyyəyə çevrilir, dünyanın böyük mütəfəkkirləri də belə edir" deyə yazırdı. Aida İmanquliyeva elmdə öz izini qoyan güclü dalğalardan idi. Bu dalğa şərqşünaslığın elminə yeniliklər gətirməklə yanaşı, onun gələcək inkişafına da təkən vermişdir. Aida İmanquliyevanın tədqiqatlarına, araşdırma prinsipi və meyarlarına döndərmə üz tutmamızın, Aida xanımın ölməzliyinin də səbəbi budur. Cibranın söylədiyi kimi:

Və son, böyük dəniz, heç uyumayan ana...

Sonra sənə qarışacam, sərhəd tanımayan bir okeana sərhəd tanımayan bir damla olaraq.

Bəsinə ƏZİZƏLİ,
filologiya elmləri doktoru, dosent

Azərbaycanın payızı
bir nağıl dünyasıdır

Ölkəmizdə turizm bu fəsilə də aktual olur


Payız ilk addımlarını yağışların yağması, soyuq küləklərin əsməsi ilə atır. Yağışlı, çiskinli havada lay-lay buludlar göy üzünə pərdə çəkib günəşi görünməz edir. Payız buludları bir-birinə dəyib nəriltili-gurultu qoparaq yerli-göyü silkləməklə günəşin görünməzliyinə meydan oxuyur.

Havadakı istilik hər gün bir az öləyir. Görünməzliyə çökən günəşin şüaları arada-bərdə yerə doğru uzansa da, əvvəlki hərarəti, əvvəlki istiliyi olmur. Daha sonra yarpaqlar sarılıb-solaraq bir-bir tökülür. Ağaclar çıpıqlaşır, sanki qışın gəlişini qarşılamaq üçün xüsusi ahəng yaradır. Və beləcə insanlar payıza "sarılaraq onun keyfini" çıxarmağa çalışırlar.

Həmin keyfin ən yaddaqlan məqamlarından biri isə turist səfərlərinə çıxmaqdır. Payız dövrü Azərbaycanda turizm xüsusilə fərqlənir. Bu mövsümdə tətillə çıxmağın üstünlükləri çoxdur. Birincisi ona görə ki, turistik bölgələrdə xeyli sakitlik yaranır, hotellər demək olar ki, boşalmış sayılır. Yayın bürküsündən qaçıb oralara gedən insanlar istirahətlerini başa vurub geri dönlür. İkincisi də odur ki, yay aylarında yer tapa bilməyənlər üçün payızın ilk ayları göydəndirmə olur. Payız turizminin öz atributları var, tətillə çıxanlar ondan gen-bol istifadə edirlər. İstər yerli, istərsə də xarici turistlər Azərbaycanda turizm şirkətlərinin yaratdığı imkanlardan yararlanmağı üçün hər cür şərait var. Yaydan fərqli olaraq payızda hotel qiymətləri xeyli aşağı olur, şəhərlərarası yollarda gediş-gəliş seyrəlidir. Turistlər yayda yaranan sıxlıqdan dolayı görə bilmədiyi yerləri payızda rahatlıqla keşf edə bilirlər.

Bəlkə də bu səbəbdən payızda Azərbaycana gələn xarici turistlərin sayı yay aylarında gələnlərdən çox da fərqlənir. Yayda soyuq ölkələrdən gələnlər üstünlük təşkil edərsə, payızda isti ölkələrdən gələn turistləri daha çox görmək olur. Xüsusilə də Fars körfəzi ölkələrində yaşayan insanlar payızda Azərbaycana gəlməyi sevirlər. Onları payızın romantikası olan sarı-qızıllı yarpaqlarla zəngin meşələr, parklar, bağlar cəlb edir. Ərəb ölkələrindən gələn turistlər üçün payız fəslilə ideal sayılır. Təkcə payızın havası deyil, bolluq yaradan meyvələri turistlər üçün vazkəçilməz bir nemdir. Yayın əncirindən, gilasından, nutundan, zoğalından, yemişindən və qarğızından sonra yetişən payız meyvələri turistlərə "gəlgöl" deyir. Onlar məhsul vitamini can dərmanlarına heyranlıqlarını gizlətmirlər.

Qubadakı "Alma festivalı", Göyçaydakı "Nar festivalı", Lənkəranda "Çay, çəltik və sitrus meyvələri festivalı", Qəbələdəki "Mürəbbə festivalı" öz möhtəşəmliyi ilə hər zaman turistləri cəlb edir. Məhsul bolluğunun rəmzi olan bu festivallar insanda xoş əhvali-ruhiyyə yaradır, yaddaşlara hopur. Xarici turistlər üçün yenilik




Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"

"AzerGold" QSC sentyabr ayında ən irihəcmli ixracını həyata keçirib

Qiymətli metalların hasilatı və ixracatı istiqamətində fəaliyyətini uğurla davam etdirən "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2023-cü ilin sentyabr ayında fəaliyyət dövrü ərzində ən böyükhəcmli ixrac əməliyyatlarını həyata keçirib.

Belə ki, QSC cari ilin sentyabr ayında icra etdiyi iki ix-



rac əməliyyatı nəticəsində xarici bazarda 13,3 min unsiya qızıl və 15,8 min unsiya gümüşün satışına nail olub. Bu ixrac əməliyyatları nəticə-

sində "AzerGold" QSC fəaliyyət dövrü üçün aylıq rekord məbləğdə - 43 milyon 210 min manat vəsaiti ölkə iqtisadiyyatına cəlb edib. 2023-cü

ilin yanvar-sentyabr aylarında isə QSC tərəfindən 38,3 min unsiya qızılın hasilatı, 36,4 min unsiya qızılın ixracı həyata keçirilib. Bununla cari ilin ilk 9 ayı üçün müəyyən edilmiş qızıl hasilatı planı 6 faiz, qızıl ixracı planı isə 30 faiz icra edilib. Ümumilikdə, cari il üzrə 62,5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 1 faiz, ixracda isə 4,4 faiz daha artıq hədəfidir.

2022-ci və 2023-cü illərin yanvar-sentyabr ayları üzrə hasilat və ixrac göstəriciləri

	2022-ci il	2023-cü il	Ötən ilin ilk 9 ayı ilə müqayisə	Cari ilin ilk 9 aylıq planı ilə müqayisə
Qızıl hasilatı	42,731 Oz	38,341 Oz	10% ↓	6% ↑
Gümüş hasilatı	139,908 Oz	89,437 Oz	36% ↓	33% ↑
Qızıl ixracı	39,079 Oz	36,384 Oz	7% ↓	30% ↑
Gümüş ixracı	116,561 Oz	77,355 Oz	34% ↓	45% ↑
Qızıl ixrac dəyəri	120,686,024 AZN	119,129,023 AZN	1% ↓	56% ↑
Gümüşün ixrac dəyəri	4,291,367 AZN	3,123,720 AZN	27% ↓	91% ↑
Cəmi ixrac gəliri	124,977,391 AZN	122,252,743 AZN	2% ↓	57% ↑

Daxili bazarda isə cari ilin ilk 9 ayı ərzində qızıl və gümüş satışından əldə edilən gəlir 15 milyon 825 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 88 faiz artım deməkdir.

2022-ci və 2023-cü illərin yanvar-sentyabr ayları üzrə daxili bazar satışları

	2022-ci il	2023-cü il	Ötən ilin ilk 9 ayı ilə müqayisə
Qızılın daxili bazar satışı	2,394 Oz	4,316 Oz	80% ↑
Gümüşün daxili bazar satışı	7,526 Oz	23,653 Oz	214% ↑
Qızılın daxili bazar satış gəliri	8,078,655 AZN	14,836,180 AZN	84% ↑
Gümüşün daxili bazar satış gəliri	318,199 AZN	988,958 AZN	211% ↑
Daxili bazar satışı üzrə cəmi gəlir	8,396,854 AZN	15,825,138 AZN	88% ↑

Ümumi satış gəlirlərinə gəldikdə, ilk 9 ay üzrə QSC-nin ümumi satış göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıb.

2022 və 2023-cü illərin yanvar-sentyabr ayları üzrə cəmi satış gəlirləri

	2022-ci il	2023-cü il	Ötən ilin ilk 9 ayı ilə müqayisə
Qızılın cəmi satış gəliri	128,764,679 AZN	133,965,203 AZN	4% ↑
Gümüşün cəmi satış gəliri	4,609,567 AZN	4,112,679 AZN	11% ↓
Cəmi gəlir	133,374,246 AZN	138,077,882 AZN	4% ↑

Cari ilin ilk 9 ayı üzrə hasilat və ixrac göstəricilərində ötən illə müqayisədə müşahidə edilən nisbi azalma QSC-nin istismarı aparılan əsas qızıl mədəni olan "Çovdar"ın sulfid mərhələsi üzrə filizləmə xüsusiyyətləri ilə bağlıdır və geoloji realiti əks etdirir. Belə ki, hazırda qızıl mədəninə oksid fazasından müəkkəbliyi ilə seçilən sulfid qatına keçid mərhələsində daha aşağı zənginlikdə olan filizlərin hasilatı aparılır. Bununla belə, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyən edilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub.

2022-ci ilin hasilat, ixrac, daxili bazar satışları və 2023-cü ilin hasilat, ixrac, daxili bazar satış planları

	2022-ci ilin faktiki göstəriciləri	2023-cü ilin planı	2022-ci ilin faktiki ilə 2023-cü ilin planının müqayisəsi
Qızıl hasilatı	62,060 Oz	62,500 Oz	1% ↑
Gümüş hasilatı	223,059 Oz	108,259 Oz	51% ↓
Qızıl ixracı	59,892 Oz	62,500 Oz	4,4% ↑
Gümüş ixracı	193,536 Oz	108,259 Oz	4,4% ↓
Qızılın daxili bazar satışı	3,584 Oz	5,684 Oz	58,6% ↑
Gümüşün daxili bazar satışı	14,301 Oz	23,670 Oz	65,5% ↑

Qeyd edək ki, 1 oktyabr 2023-cü il tarixinə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 93 milyon 794 min manata çatıb. Vəsaitin 1 milyard 49 milyon 249 min manatını ixrac gəlirləri, 44 milyon 544 min manatını isə daxili bazar satışlarından əldə edilən gəlirlər formalaşdırıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur obyektlər üzrə mövcud olan yanğın xəbərvərici sistemlərinə illik texniki xidmətlərinin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraçitə üçün son müddət 2023-cü il oktyabrın 17-si saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (öslü və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir.

Ünvan: Bakı, Mikayıl Useynov küç., 2
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.

Tender komissiyası

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti dənizdə və quruda yükqaldırıcı, xilasedici, qəza takelajın və yedəkləmə avadanlıqlarının yoxlanılması, təmiri, testi və sertifikatlaşdırılması xidmətlərinin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraçitə üçün son müddət 2023-cü il oktyabrın 17-si saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (öslü və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir.

Ünvan: Bakı, Mikayıl Useynov küç., 2
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.

Tender komissiyası

Yaxın Şərqdə gərginlik səngimir

BMT "HƏMAS"la bağlı yekdil qərar qəbul edə bilmədi

Oktyabrın 7-də səhər saatlarında qəfildən Qəzza zolağından İsrail raket zərbələri endirməyə başlayan "HƏMAS" hərəkatı ilə bağlı dünən BMT Təhlükəsizlik Şurasının fəvqəladə iclası keçirilib. Lakin beynəlxalq təşkilat "HƏMAS"ı yekdilliklə pisləyib bilməyib. Bağlı qərar arxasında keçirilən iclasda Təhlükəsizlik Şurasının üzvləri konsensusa gəlməyiblər.


ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vudun dediyinə əsasən, "HƏMAS" silahlılarının hücumlarını pisləyən bir sıra ölkələr var. Eyni zamanda bütün dövlətlər hərəkatın təcavüzünü açıq-aşkar qınamağa hazır deyil. Birləşmiş Ştatlar hələ BMT-nin ali orqanının iclasından əvvəl "HƏMAS"ın hücumunun yekdilliklə pislənilməyini gözləyir: "Dünya birliyi tərəfindən bu əsassız hərəkatların, habelə baş vermiş və davam edən terror hücumlarının ön soraq şəkildə pislənilməsi vacibdir".

"HƏMAS"ın qəfil hücumu

Savaşın başlanması gözlənilməz olub. "HƏMAS" silahlıları səhər saatlarında həm Qəzza zolağından İsrail raket zərbələri endirməyə başlayıblar, həm də eyni zamanda Fələstin silahlı qüvvələri qurudan, havadan və dənizdən İsrail ərazisinə daxil olaraq bir sıra sərhədyanı yaşayış məntəqələrində sakinlərə hücum ediblər.

İsrail tərəfinin məlumatına görə, onlar nəinki yüzlərlə dinc sakin öldürüblər, hətta qadın, uşaq və qocalar da daxil olmaqla yüzdən çox insanı qıraraq Qəzza zolağına aparıblar. Hücumlar başlayandan bəri İsraildə 900-dən çox insan, o cümlədən musiqi festivalının azı 260 iştirakçısı həlak olub. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına əsasən, yaranan İsrail sakinlərinin sayı 2616 nəfərə çatıb.

Fələstinin "HƏMAS" və "İslam cihadı" hərəkatları isə azı 130 nəfəri girov saxladıqlarını bildiriblər. Buna cavab olaraq İsrail aviasiyası antiterror əməliyyatı çərçivəsində "HƏMAS"ın Qəzzadakı hədəflərinə zərbələr endirib.



ABŞ rəsmiləri də deyiblər ki, onlarda Tehranın bu prosesdə iştirakına dair dəlil yoxdur. ABŞ dövlət katibi Entoni Blinken "CNN"ə müsahibəsində bildirib: "Biz hələ ki İranın bu xüsusi hücumu idarə etdiyinə və ya arxasında dayandığına dair dəlil görməmişik, lakin şübhəsiz ki, onlar arasında çoxdankı bir əlaqə var".

İsrail cənubdakı bütün yaşayış məntəqələrinə nəzarət edir

Savaşın başlanmasından sonra 48 saat ərzində İsrail ordusu ehtiyatda olan 300 min əsgəri səfərbər edib.

Yəhudi dövlətinin Müdafiə Qüvvələrinin sözcüsü Daniel Haqari deyib ki, İsrail bütün yaşayış məntəqələrinə nəzarət edir və hazırda ölkə ərazisində döyüş yoxdur. Eyni zamanda o, ölkədə hələ də "HƏMAS" silahlılarının olduğunu etiraf edib.

Haqarinin sözlərinə görə, İsrail əsgərləri "HƏMAS" döyüşçüləri tərəfindən ələ keçirilən Qəzza zolağı yaxınlığındakı icmalara nəzarəti bərpa ediblər, lakin bəzi fələstinli silahlılar müqavimət göstərdiyindən ara-sıra toqquşmalar davam edir.

Qəzza tam blokada altına

"Qəzza zolağı tam blokada altına alınacaq. Orada nə işıq, nə orzaq, nə də yanacaq olacaq". İsrailin müdafiə naziri Yoav Gallant Qəzza zolağının tam blokada altına alınmasına göstəriş verdiyini bildirib: "Mən Qəzzanın tam mühasirəyə alınmasını əmrini verdim. Qəzzada elektrik, yemək, yanacaq olmayacaq. Biz terrorçularla mübarizə aparırıq və buna uyğun cavab verəcəyik".

Öz növbəsində Daniel Haqari bildirib ki, ordunun əsas vəzifəsi "Qəzza sərhədindəki hasarın boşluqlarını" bağlamaqdır.

İsrail Qəzza və onun sahil xətti üzərindəki hava məkanına və sərhəd keçid məntəqələrinə vasitəsilə Qəzza mallarının giriş-çığına nəzarət edir.

Qeyd edək ki, Qəzza zolağında təxminən 2,3 milyon insan yaşayır.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev və Administrasiyanın kollektivi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə əzizi

NATIQ İNQILAB OĞLU ƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Fəvqəladə Hallar Nazirliyinin kollektivi FHN yanında İctimai şuranın sədr müavini Vəfa Abbasovaya əzizi

EMİN ƏSGƏROVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə əzizi

NATIQ İNQILAB OĞLU ƏLİYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	- 539-63-82, 432-37-68
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 538-56-60
	434-63-30, 539-72-39	Humanitar siyasət şöbəsi	- 539-44-91,
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompiüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə

contact@azerbajjan-news.az

az.reklam@mail.ru



www.azerbajjan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5348
Sifariş 2615

Qiyməti 40 qəpik